



# MUSAVAT

[www.musavat.com](http://www.musavat.com)

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 29 oktyabr 2018-ci il Bazar ertəsi № 229 (7118) Qiyməti 60 qəpik

Xəbər  
Azərbaycanlı gənc  
Türkiyədə  
özünü  
42-ci  
mərtəbədən  
atdı  
yazısı sah.14-də

## Gündəm

**Badamdarda sakinlər hələ də təhlükəli zonadadr - son durum**



Yaponların qazdığı quryu nəyi dəyişəcək?  
**Azərbaycanlı ekspert:** "Ərazidə quryu qazmaq yox, kanalizasiya xətti çəkmək lazımdır..."

yazısı sah.3-də

**"Forbes" İlham Əliyevin robot Sofiyani necə qəbul etdiyindən yazdı**

yazısı sah.3-də

**Azərbaycan Fransanın vasitəciliyindən imtina edə bilər - narazılıq böyüyür**

yazısı sah.9-də

**Əməkdaşımız İET Gənclər Forumunun İstanbul toplantısından yazır**

yazısı sah.11-də

**Böyük dövlətlər İran neftindən imtina edir: Bakı üçün 2 mühüm məsələ**

yazısı sah.12-də

**Azərbaycanın hansı ölkədən aldığı silahlar daha güclüdür?**

yazısı sah.4-də

**SOS: Siqaret qədər ziyan verən qazlı içkilər - "Uşaqlara içirməyin!.."**

yazısı sah.14-də

**Politoloq: "Bütün dünya ABŞ-a bu və ya digər yollarla xərac ödəyir"**

yazısı sah.4-də

**Kim ki gündə 10 min addım atmasa... - səhhətinə laqeyd olmayanlara tövsiyə**

yazısı sah.15-də

**Gürcüstanda president seçkisi: soydaşlarımız üçün hansı namizəd məqbuldur?**

yazısı sah.13-də

## İRƏVANDAN KREMLƏ QARŞI SİLAH ŞANTAJI - BAKI ÜÇÜN SİQNAL

Ermənistən rəhbərindən Rusiyani qəzəbləndirən mövqe - Paşinyan ABŞ-dan silah alınmasını mümkün sayır; seçkiyə hesablanmış gediş, yoxsa...; **rusiyalı ekspert:** "Vaşington Ermənistanda faşist rejimini belə dəstəkləyər, təki o, Rusiyaya qarşı olsun..."



yazısı sah.8-də

**"Koçak Gold" işində gelişmə - MTN-də itən 39 kiloqram qızılın izi ilə**

**Böyük pullarla bağlı yeni ilginc faktlar ortaya çıxıb; hüquqşunas deyir ki...**

yazısı sah.5-də




**Sülhəddin Əkbər:**  
"Bakı və İrəvan buna razılıq versə, Rusiyarı heç kimi dayandırıa bilməyəcək"

yazısı sah.7-də



**Toğrul İsmayılov:**  
"Azərbaycanın Türkiyə ilə ittifaq qurması ehtimalı böyükdür"

yazısı sah.12-də



**"Şərurlu İsfəndiyar":**  
"Dinlə maraqlanmırıam, amma Allaha inanıram"

yazısı sah.10-də

29 oktyabr 2018



## Ramil Usubov Gəncədə vətəndaşlarla görüşüb

**A**zərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyəti orqanları rehbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvelinə uyğun olaraq, daxil işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrn 27-28-də Gənəcə Şəhər Baş Polis İdarəesində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumatə görə, Gənəcə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsen şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qacqın və məcburi kökünlərdən müraciət edən 51 vətəndaş ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük eksriyyəti elə yerindəcə öz həllini tapib.

Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütemadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rehbərləri tərefindən müraciətlərinə operativ münasibət və həssas yanaşmasına görə ölkə prezidentinə minnətdarlıq ediblər.



## Məmur olmaq istəyənlər imtahanı verdilər

**D**ünən Dövlət İmtahan Mərkəzi (DİM) tərefindən dövlət qulluğunda inzibati vəzifələrin B növüne (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahani keçirilib. Musavat.com xəbər verir ki, imtahan saat 11:00-da başlayıb və 3 saat davam edib.

Qeyd edək ki, test imtahanından müvəffiqiyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İnzibati vəzifələrin müvafiq altgrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altgrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilmez.

## Ermənistanda rusiyalı zabitin maşını yandırıldı

**E**rmənistandan Şirak vilayetinin prokurorluğununda oktyabrn 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilin yandırılması faktı üzrə materiallar hazırlanır. Virtualaz.org xəbər verir ki, bu barədə "Sputnik Ermənistən" Şirak prokuroru Karen Qabrielyan məslumatlandırb.

Mənbəyə əsasən, naməlum şəxslər Rusiyanın 102-ci hərbi bazasının hərbi hospitalının reis müavini Məhəmməd Mehəmmədovun maşını yandırıblar. Baş vermiş hadise ilə bağlı polisə zərərəkmişin özü xəbər verib.


"Nissan Teana" markalı avtomobilin yararsız veziyətə düşməsi üzündən hərbi hekimə 3 milyon dram həcmində zərər yetirilib.

# İstanbul zirvəsinin uğuru: İran unudulmadı, ABŞ isə...



"Almaniya və Fransanın İstanbul sammitinde Rusiya və Türkiye ilə gücünü birləşdirən Suriya məsələsinin nizamlanmasında böyük uğurdur". Axar.az xəbər verir ki, bu sözleri Türkiyədə yaşayan azərbaycanlı, Qohrəmanmaraş Universitetinin professoru Təogrul İsmayılov RIA-ya açıqlamasında deyib.

27 oktyabrdə İstanbulda baş tutan dördtərəfli sammiti dəyərləndirən T.İsmayılov bildirib ki, Rusiya və Türkiyənin Suriya məsələsində çox şeye



## Ukrayna yenə parçalanır: daha bir bölgə nəzarətdən çıxa bilər

"Ukrayna gələcəkdə Zakarpate bölgəsinə nəzarəti itirə bilər". Musavat.com xəbər verir ki, bu sözleri ölkənin müvəqqəti işgal olunmuş ərazilər üzrə nazir müavini Georgi Tuka Ukraynanın "Obozrevat" qəzetinə söyləyib.

"Ukraynanın müstəqillik eldə etdiyi ilk gündən 3 bölgə mərkəzi hakimiyətə sadıq qalmaları şərtiyle yerli elitarların əllərinə təslim edildi. Bu, Krim, Donetsk və Zakarpate olub. İki ərazini biz faktiki olaraq itirdik, Zakarpate hələ qalib. Lakin mən bir fikirə razılışram ki, mərkəzi hakimiyətin gücünün yetmədiyi bütün bölgelərdə nezəret tamamilə əlimizdən çıxacaq", - G.Tuka qeyd edib.

Georgi Tuka Zakarpateyə gözünü diken Macarstanın hazırda Rusiyapərəst mövqə tutduğunu bildirib. Onun fikrincə, Zakarpateyə əhalisinə Macaristan pasportlarının paylanması xüsusi hərbi əməliyyatdan başqa bir şey deyil. Ukraynalı nazir müavini bu situasiyanın ölkəsi üçün olduqca təhlükəli olduğunu ifadə edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında sosial şəbəkələrdə Zakarpate bölgəsində yaşayan ukraynalı etnik macarlarla pasportların paylanması ilə bağlı video paylaşılıb. Ukrayna buna cavab olaraq Macaristanın konsulunu ölkədən qovmuşdu.

nail olduğunu əminliklə deyək olar: "Sammitdə Fransa və Almaniyanın ən yüksək seviyyədə iştiraki isə böyük uğurdur. Nəzərə alaş ki, bu çətin məsələdə dövlətlər çoxsayılı ümumi məqamlar tapmağa nail oldular".

Professor bildirib ki, Suriya problemini ABŞ-siz həll etmək mümkün deyil: "ABŞ-in fərqli yanaşması var və bu, hələlik masaya yatırılmayıb, ona görə də onun yerini Fransa və Almaniya tutur".

Politoloq qeyd edib ki, liderlər bir çox məsələdə ortaq mövqə nümayiş etdiriblər: "Bu, Rusiya və Türkiye arasındakı İdlib razılışması, qacqınlara yanaşma, humanitar yardımın göstərilməsi, terrorizmle mübarizə və Suriyada sülhün bərpa olunması məsələləridir".

T.İsmayılinin fikrincə, hələlik fərqli baxışlar olan bəndlər

de var: "Bu, Bəşər Əsədə münasibət və Suriyanın şərqiyyədə, ABŞ-in dəstəklədiyi, Ankaranın terrorcu saydığı və Türkiyədəki HDP ilə bağlı olan kurd silahlılarıdır. Bu məqamda Türkiyənin narahatlığı birinci plana çıxır. Yeri gəlmışkən, Rusiya da hesab edir ki,

Feratin şərqi ABŞ-dan təmizlənməlidir, çünkü onlar qanunsuz yerləşiblər. Bu məqama isə Almaniya və Fransa tərəddüdə yanaşır, çünkü ABŞ-la münasibətləri pisləşdirmək istəmir".

O, xüsusilə vurğulayıb ki, sammitdə İran diqqətdən keñarda qalmayıb: "Astana sammitdə iştirak edən İran İstanbul sammitdə diqqətdən keñarda qalmadı. Danışqlar prosesində İranın məraqları da vurğulandı. Astana prosesi bütün hallarda davam etməlidir".



## Balakəndə ikinci Beynəlxalq Xurma Festivalı keçirilir

**B**alakəndə Beynəlxalq Xurma Festivalı start götürüb. Festivalda Azərbaycanda fealiyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirlər.

Festivalin rəsmi açılış mərasimi Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında baş tutub. Sonra qonaqlar parkın ərazisində xurma ağacı eki, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxaraq, rayonda istehsal olunan kend təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olublar.

Parkda həmçinin xurmadan hazırlanmış məhsullar - doşab və müxtəlif şirniyyatların, tətbiqi sənet nümunələrinin satış yarmarkası təşkil olunub, xurmaya aid ekspozisiyalar sərgilənib. Festivalda yerli folklor kollektivləri və idmançılar çıxış ediblər. İştirakçılar "Balxurma" Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emali müəssisəsinə baş çəkib, iştirak prosesi ilə də tanış olublar.

Parkda həmçinin xurmadan hazırlanmış məhsullar - doşab və müxtəlif şirniyyatların, tətbiqi sənet nümunələrinin satış yarmarkası təşkil olunub, xurma-

## Rusiyada azərbaycanlı biznesmen güllələndi

**R**usiyada Sankt-Peterburq şəhərinin Nevsk rayonunun polisi azərbaycanlı iş adamina qarşı hücumu aşardır. Hücumda iş adaminın həmyeriləri olan 2 qardaş şübhəli bilinir. Musavat.com virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı regionun daxili işlər orqanlarından məlumat verilib.

Hadiə oktyabrn 25-də Narodnoy küçəsində baş verib. Zərərəkmişin sözlərinə görə, ona iki gənə oğlan yaxınlaşıb. Cinayətkarlar travmatik silahdan iş adamina 4 dəfə atəş açıblar. Güllələr azərbaycanlı biznesmenin sinəsindən dəyişib. Bundan sonra cinayətkarlar iş adaminın avtomobilinə əyləşərək aradılar.

Xəsərət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparlı. Polis 27 və 29 yaşılarında olan iki azərbaycanlı axtarılır. Mülumdur ki, onlar iki qardaşdır və Peterburqda qanunsuz yaşıyırlar.

## Bakı-Balakən sərnişin qatarı yük maşını ilə toqquşdu

**Q**ax rayonunda xəsərək nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Bakı-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı-Balakən xətt ilə hərəkətə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdü Ramazan İsmayılov oğlu Hacıyevin idarə etdiyi "KamAZ" markalı yük maşınını vurub. Hadisə nəticəsində R.Ismayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qazadan sonra yük maşının ərazidən aparlı və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib. Xəstəxanadan bildirilib ki, R.Hacıyevin müalicəsi Cərrahiyyə şöbəsində aparlı. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparlı (Report).

## Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfli qiymətə və daha qısa vaxt ərzində əldə etmek üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01



## Mən nə vaxt sevinəcəm?

Sevinc TELMAN QIZI  
s.qurbanova@gmail.com

**B**u sabah bir xəstəxananın qapısında nəzarətçi ilə şirin dialoq yaşadıq. Şirin yox, şipşirin deym ki, mənzərə aydın olsun. Xəstə ziyanının başlanmasına 15 dəqiqə qərəməsi, qardaş içəri buraxmirdi. Amma bir ucudan da ziyançılar görüm-baxımla axın-axın yuxarı çıxırılar.

Mədəni şekilde izah etdim ki, çantadakı yeməklər soyuyur, xəstənin gətirdiklərimə təcili ehtiyacı var, gel sən 15 dəqiqənin söhbətini eləmə. Nəzarətçi dedi, qəti qorxusunu yoxdu, "hörməti" mi ele, mən də sendən əvvəl gedib xəstəni müstəluqlayım ki, rəfiqən gelib, sevinsin. Dedim, müstəluğla ehtiyac yoxdu, zətən geləcəyimi bilir, sevincidi. Qızıl-qırmızı qayıtdı ki, bəs mən nə vaxt sevinəcəm? Qardaş mədəni şekilde biz jurnalistlərin hesabına, bu cür həyasızcasına "sevinməye çalışın"ların sonda çox üzülcəyi anonsunu verdim. Mesajı aldı, deyin-deyinə önmədən çekildi.

Mən bir daha anladım ki, bu ölkədə hər kəs yeri gəldi-gəlmədi bir-birini bu formada istismar etməyə meyllidir. Sevindirmək adı ilə, şirinlik, hörmət bəhanəsi ilə. Məsələn, xəstəxananın qapıcısına qabağına kalkulyatoru qoyub hesablaşdır ki, xəstə ziyanatına gələnlərin hərəsindən 3 manat alsam... Elə həmin xəstəxananın qabağında bardaş qurub oturan diləngi hesab edir ki, yaxını əməliyyata, müalicəyə, ya da doğuma gedən hər adamdan 50 qəpik-1 manat alsam?

Təbii, o binanın içindəkilərin xəstələrə, onların yaxınlarına baxıb nə düşündükleri haqda yazmayacam, məndən yaxşı bilirsiz. Azərbaycanda hər kəs bir-birinə sağlamalı inək kimi yanaşır az qala. Mağazada bir kilo konfet çəkdirəndə də satıcı üstüne 350-400 qram qoyub, deyir, "kilo yarımlı oldu e, el vurmamış da". İzah edə bilmirsən ki, 400 qram təxminən yarımi kilo artıq deməkdir. Göz görə-görə məni aldatmağın, şəxsimə qarşı yolunacaq qaz münasibəti göstərmənin mənası nədir axı?

O gün kriminal yazarımızın daha bir reportajını oxudum. Demək, Leyla Şixlinskayanın 5 işçisi hazırda hakim qarşısına çıxb. Bu adamları xanım Şixlinskayanın klinikasından onun pulunu mənimsəməkdə ittihəm edirlər. İşçilərdən dördü ev dustaqlıqındadır, həbs oluna bilərlər. Amma işin ən gülməli tərefi nədir, bilirsizmi? L.Şixlinskaya dəymış ziyanın məbləği 56 min manat göstərilsə də, xanım indi həmin pulu geri götürmür. İddia edir ki, siz mənə 2 milyona yaxın pul verməlisiniz. Təsəvvür edirsiz, 1300 manata doğuş olan zaman 500-600 manat endirim edilib. Leyla xanım indi həmin endirimləri də işçilərindən geri istəyir. Absurdun ən böyükü - özünün dövlətə 8 milyon manat vergi borcu olan adam düşüb dörd qadının üstüne ki, bəs zamanında niyə endirim etməz? Halbuki bura Azərbaycan. Bilirki, burda nəinki yekə bir klinikada, adice budkada da sıradan işçi öz arzusuna görə endirim edə bil-məz. O zaman nədir bu haqq-hesab? Qapıcı qardaşın dediyi, sevindirmək məsəlesi. Mənim yazdığım qaz yolmaq məramı. Fürsətlərdən maksimum istifadə etmək, boğazı bığçağıdırənləri daha da incitmək, qazanmaq, qazanmaq, dəha çox qazanmaq...

Axi hamı bilir - mükəmməl cinayet olmaz deyə. Saxtalıqlı, dələduzluğun, hətta və hətta qətlin mükəmməli olmaz. Fikir verin, bütün dünyada indi Qaşiqçı cinayətindən danışır. Adamlar o boyda ince iş qurublar öz ələmlərində. Qaşiqçı konsulluğa girməmişdən əvvəl onun boyda, onun çəkisində bir adamı gətiriblər konsulluğa, onun pallarını geyindirib arxa qapıdan çıxırlar. Sonra da dirəşiblər ki, adam arxa qapıdan çıxb. Amma istintaq üzə çıxırb: Qaşiqçı konsulluğa girəndə klassik ayaqqabıda, çıxanda idman ayaqqabısında olub. Peşəkar istintaqcılar saxta Qaşiqçının getdiyi yerləri izləyib və onun gerçək Qaşiqçı olduğunu sübut ediblər.

Fikirlesirsən ki, bu ölkənin, onun başında dayananların milyardları var, amma elementar məntiqləri yoxdur. Sərvətləri var, amma ürəklərində kiçicik bir mərhəmət hissi yoxdur. Yəni, pul məsəlesi deyil eslində. Pulu olanın içinde mərhəmət, sevgi, gözəllik bir cür sönür, pulu olmayanın içinde də acqözlük başqa cür oyanır.

Amma məni bu ölkədə başqasının kədəri, istismarı, əzilməsi hesabına sevinmək istəyənlərin say artımı narahat edir. İnsanların sevinmək istəyini alqışlayıram. Adı üstündə - sevinc. Onu kiminsə kədər sarayının üstündə ucalda bilməzsən...

**A**BS prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən həftə İrvanda Ermənistannın baş nazir ovəzi Nikol Pasjanyan ABŞ-in hərbi texnikasını almağı təklif edib. Boltonun sözlərinə görə, Ermənistən belə olan halda, Rusiyanın asılılığından qurtula bilər.

Musavat.com erməni mediasına istinadən xəber verir ki, Con Boltonun sözlərinə Ermənistanda Rusiya ilə çox yaxın olan iş adamı Qagik Sarukyanın eyni adlı blokundan ("Sarukyan bloku") reaksiya gəlib. Blokun nümayəndəsi, deputat Vahe Eficanyan keçirdiyi mətbuat konfransında Rusiyanın Ermənistən strateji tərəfdəsi olduğunu və bunun dəyişməyəcəyini söyləyib. Deputatın sözlərinə görə, Rusiya və Ermənistən arasında hələ istifadə edilməmiş bir çox potensial sahə mövcuddur. Bütün bunlar isə Qərble əlaqərin inkişafını istisna etməmelidir.

Keçmiş president Serj Sargsyanın Ermənistən Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Bağdasaryan isə müharibə vəziyyətində olan tərəflərə silah satışı barədə təklifin sülhə deyil, münaqişənin dərinləşməsinə xidmet etdiyini söyləyib. Onun fikrincə, silah satışı situasiyonu dəha gərginləşdirərək danışıqlar prosesini poza bilər.

Hərbi və siyasi ekspertlər bildirir ki, ABŞ istehsalı olan silahların və hərbi texnikanın də müasir və keyfiyyətli, güclü olduğunu məlumudur. Döyüş maşınlarının keyfiyyəti, gücü, dözmüllülüyü, müasir tələblərə cavab verməsi baxımından Amerika silahlarının öndə olduğu bildirilir. Bununla belə, Rusiya silahlarının da zəif olmadığı qeyd edilir. Rusiya silahlarını cəlbəcidi edən Amerika silahı ilə müqayisədə çox ucuz

# Azərbaycanın hansı ölkədən aldığı silahlar daha güclüdür?

Rusiya silahları Amerikanıkindən geri qalsa da, son 10-12 ildə Moskva hərbi-sənaye kompleksini xeyli inkişaf



olmasıdır. Odur ki, əvvəla, Ermənistən iqtisadi imkanları Amerika silahını almağa kecidə imkan vermir, ikincisi, Rusiya buna imkan vermez. Ermənistən Rusiyanın forpostu olan bir ölkədir və Rusiya silahı almaqdan başqa yolu hazırla yoxdur.

Azərbaycan da Rusiyadan silah alır. Lakin İsrail, Belarus, Ukrayna, Pakistan və digər silah sənayesi inkişaf etmiş dövlətlərdən də kifayət qədər silahlar alır. Azərbaycanın silah arsenali bu baxımdan zəngindir və tekce Rusiya istehsalı olan silahlardan ibarət deyil. Ermənistən isə iqtisadiyyatı acınacaqlı forpost dövlət olduğundan bu imkanlardan məhrumdur. Ermənistən Con Bolton təklifinə dərhal mənfi reaksiyaların verilmesi də sübut edir ki, bu ölkənin ABŞ-dan silah alması en azından yaxın dövrlər üçün mümkün deyil.

Deputat Araz Əlizadə isə Amerika silahlarının rus silahından daha üstün olması ilə bağlı səslenən fikirlərin yanlış olduğunu bildirir. Onun fikrincə, Rusiya silahları haqqında Boltonun dekləkleri 10-12 il bundan qabaq 100% düz olardı. Lakin ABŞ bir şeyi unudur ki, son 10-12 ilde

Rusiya hərbi-sənaye kompleksinin inkişafında çox böyük irəliləyişə nail olub.

Onu da qeyd edək ki, dünyada savaş gücünün sıralamasına görə, ABŞ birinci, Rusiya ikinci yerdədir. ABŞ-da aktiv hərbi personalının sayı 1.281.900 nəfər, Rusiyada isə 1.013.628 nəfərdir. ABŞ-in toplam hərbiçilərinin sayı 2.083.100 nəfər, Rusiyada isə 3.586.128 nəfərdir. ABŞ-in hərbi müdafiə büdcəsi 647 milyard dollar, Rusiyada isə 47 milyard dollardır. ABŞ-in döyüş təyyarəsinin sayı 1962, Rusiyanın isə 818 edəddir. ABŞ-in hücum təyyarəsinin sayı 2830, Rusiyanın isə 1416 edəddir. ABŞ-in döyüş helikopterinin sayı 973, Rusiyanın isə 511 edədir. ABŞ-da tankların sayı 5884, Rusiyada isə 20300 edəddir. ABŞ-in 20 teyyarədaşlıyan gəmisi var, Rusiya isə 1 teyyarədaşlıyan gəmisi sahibdir. ABŞ-in zi-rehli döyüş maşınları 38822, Rusiyanın isə 27400-dür. ABŞ-in hərbi donanmasında 55 sualtı qayıq var, Rusiyanın sualtı qayıqlarının sayı 62-dir.

□ Etibar SEYİDAĞA,  
"Yeni Müsavat"

## Qaşiqçı məsəlesi ABŞ-in imicini "yeyir"

**Politoloq:** "Bütün dünya ABŞ-a bu və ya digər yollarla xərac ödəyir"

**A**BS-in nüfuzlu "Washingtonpost" qəzetiñin orəb əsilli məşhur əməkdaşı Camal Qaşiqçının öz ölkəsinin-Səudiyyə Ərəbistanının İstanbulda baş konsulluğunda amansız qətl yetirilməsi ABŞ həkimiyətinin, şəxşən prezident Donald Trampin sərgilədiyi münasibət Amerikanı yənidən qnaq obyektiñə götürüb.

Dünya mediası, o cümlədən ABŞ mediası yazıır ki, səfirlilikdə indiki vəliəhd şahzadənin ən yaxın adamlarının iştirakı ilə bir jurnalist doğranıb qətl yetirilib, ABŞ-in reaksiyası bu hadisəyə adekvat deyil. Vaşington Səudiyyə Ərəbistanı qarşı dərhal sərt sanksiyalar qərarı vermiş idi. Ancaq Ağ Ev Səudiyyə Ərəbistanında olan nəhəng iqtisadi maraqlarını demokratiya, insan haqları kimi bəşəri dəyərlərdən üstün tutmaqdadır. Amerikanın bütün media quruluları prezident Donald Trampi hədəfe götürüb ki, prezident adekvat reaksiya vermədi. Prezidenti Səudiyyə Ərəbistanının üzərindən sərt getməmkədə, sanksiyalar tətbiq etməmkədə ittihəm edirlər və bəyan edirlər ki, qətlə neticələnməyən Skripal hadisəsinə görə Rusiyaya böyük sanksiyalar tətbiq etməsindən, nədən jurnalistin doğranması kimi də qəddar eməli təşkil edənlərə loyal reaksiya verirən. Halbuki, demokratik prinsiplərin keşikçisi



olduğuunu iddia edəyen bir dövlətin bu dərəcədə dəhşətli qətl hadisəsinə görə tamam başqa münasibət göstərməsi gərekirdi. Buna baxmayaraq ABŞ administrasiyası üzərindən həmişə üstün tutub: "Bu, tək Amerikada belə deyil, Avropanın bir sıra dövlətlərində də belədir. Qərb ölkələri üçün demokratiya dəyərləri öz maraqlarını həyata keçirmək üçündür. Üçüncü dünya ölkələrinə onlar həmişə iqtisadi maraqlarını təmin etmək üçün yəm kimi baxıblar. Avropa indiki inkişafına, sosial rifahına görə Afrika, Asiya ölkələrinə xalqlarına borcludurlar. Süzmürgəci güclər indi də Afrika və Asiyadan qızıl, nefti, almazını

sümrürlər. Bütün dünya demək olar ki ABŞ-a bu və ya digər yollarla xərac ödəyir. ABŞ-dən ölkələrinin əksəriyyəti inanır, sadəcə, amerikalılar hələlik dünyanın bir nömrəli siyasi-iqtisadi gücə oluna qədər hər kəs en azı onlardan ehtiyatlanacaq. Qüds məsələsinin BMT-də səsvermədə hamı ABŞ-in nece tək-ləndiyini gördü. Onda artıq ABŞ in imicinə ciddi zərba olur. Dünya bir-iki qütbüldən coxqütbliyə doğru gedikcə ABŞ-nın nüfuzuna da, imkan və təsirlərinə də zərba dəyməkdə davam edəcək. Qaşiqçının qətlindən isə ABŞ-in da hansısa şəkildə əlinin olduğunu düşünürəm. Məqsəd vəliəhd bin Salmana yerini göstərmək idi. Bu-na da nail oldular. Məhəmməd bin Salmanın hakimiyyətdə qalmağının iki yolu var: ya əvvəlki kimi ölkəsi Səudiyyə Ərəbistanının ABŞ-in vassali olmaqdə qalması, ya da Türkiyəyə səykiyən müstəqil dövlət olmaq. Bin Salman həsi yolu seçcək - bunu yaxın zaman görecəyik. Qaşiqçının qətlindən sonra Vaşington Səudiyyədən milyardlarla dollar qoparacaq. Belə görünür ki, artıq Ağ Evi Amerikanın imici o qədər məraqlandırmır.

□ Etibar SEYİDAĞA,  
"Yeni Müsavat"

"Koçak Gold"la bağlı zərərçəkənlərin dedikləri doğrudur, əlimizdə elə sübutlar var ki, bunlar məhkəməlik işlərdir". Bunu şirkətin nümayəndəsi olmuş Natiq Ələsgərov deyib. "Koçak Gold" Kuyumçuluq A.Ş ilə bağlı "Yeni Müsavat"da 22.10.2018-ci il və 24.10.2018-ci il tarixli ya-zılarda adın hallandırıldı-gandan sadalananlara mü-nasibət bildirməyi özüme borc bilirəm", - deyə o söy-leyib.

Onun sözlərinə görə, "Koçak Gold" dünyaca məşhur şirkətdir, amma öhdəliklərini yeri-ne yetirmir: "2011-ci ildə Milli Təhlükəsizlik Nazirliyi "Koçak Gold"un Azərbaycanda nü-mayəndələrindən biri olmuş Hamit Pehlevanı həbs edib. Ona qacaqmalçılıq ittihamı verilib. Bundan sonra şirkətin Azərbaycanda problemləri ya-ranıb. 2012-ci ildə şirkətin sa-hiblərindən olan Cavit Koçak Bakıya gelib "Bakı Hüquq Şirkəti" ilə xidmet müqaviləsi bağ-ladı. Bu müqaviləyə görə direk-toru olduğum şirkət Azərbay-canda "Koçak Gold"a borcu olan şəxslərden pulu yığıb on-lara təhvil verməli idi. İşə başla-diq. Cavit Koçak borcluların si-yahısını verdi, məni onlardan biri olan Abbas Səfərli ilə tanış etdi. Dedi ki, Abbas Səfərlinin şirkətə borcu var, borcu rəsmi-leşdirmək lazımdır. Belə də et-dik. Abbas Səfərli borcun etirafı haqda müqaviləyə imza atdı. 2012-ci ilin 6 sentyabrında bağlanan müqaviləyə görə, Abbas Səfərlinin "Koçak Gold"a 851 dollar borcu vardi. Həmin məbleği də hissə-hissə ödətdirmiştik. Amma "Koçak Gold" bizim xidmet haqqımızı ödəmədi".

Natiq Ələsgərovun sözləri-ne görə, bundan sonra şirkətlə bağlı araşdırma aparıblar: "Koçak Gold" DIŞ Ticaret Kuyumçuluq A.Ş ilə rəhbərlik etdi-yim "Bakı Hüquq Şirkəti" MMC-i arasında bağlanmış bir neçə tapşırıq müqaviləsi möv-cuddur. Bağlanmış müqavilələrdən biri "Yeni Müsavat" qə-zetinə müsahibə vermiş Siyavuş Feyruz oğlunun "Tapşırıq verən" Koçak Gold DIŞ Ticaret Kuyumçuluq A.Ş-ye olan 47.700 ABŞ dolları borcunun alınmasından ibarət olub.

Tapşırığın icrası ilə bağlı qeyd etmək zəruri hesab edirik ki, hətta Siyavuş Feyruz oğlu borcun ödənilmesi məqsədi ilə özüne məxsus olan mənzili "Koçak Gold" DIŞ Ticaret Kuyumçuluq A.Ş-nin sahiblərindən biri olan Tevfik Koçakın adına mənzili rəsmiyyətdədir. Lakin həmin mənzildə Siyavuş Feyruz oğlu yaşayıb, hətta Siyavuş Feyruz oğlu həmin mezi-lin satılması məqsədi ilə müstə-rini belə özü tapımışdı ki, satılan mənzilin vəsaitindən qalıq pulu götürür. Tevfik Koçak 47.700 ABŞ dollarını mənzil satılan günün səhəri günü özü ilə apardı.

"Koçak Gold" DIŞ Ticaret Kuyumçuluq A.Ş ilə "Bakı Hüquq Şirkəti" MMC-i arasında bağlanmış digər tapşırıq müqaviləsinə əsasən borclu Səfərli Abbas İsmayıllı oğlunun 851.000 ABŞ dolları olan borcunun alınmasından ibarət olub. Səfərli Abbasdan borcun sonuncunu tanıması faktı yetə-rincə idi.

# "Koçak Gold" işində yeni gəlismə - MTN-də itən 39 kilogram qızılın izi ilə

Böyük pullarla bağlı təzə faktlar əldə edilib; hüquqşunas deyir ki...

cü ildən ekspert iş inçribasino malik olan, II dərəcəli adlıya qulluq Vəliməmmədov Fikret Məmmədəgər oğluna həvalə olunmuşdur. Məddi sübutlar Mərkəzo kağıza qəbləşdirilmiş, üzrində irəzə matnə icra edilmiş və Məhkəmə eksperti işin markazının tədqiqat ob-yütün nəzərdə tutulmuş 32 sayılı dövükün stampı ilə mühürlənmiş vəzifə təqdim edilmişdir.

Təqdim edilmiş məddi sübutlar üzrə 24.11.11 tarixli 19588/9 ekspert arayışı tərtib edilmişdir.


Fiziki-kimyavi tədqiqat

(aparıcı: ekspert Səhir Əhmədov)

Obyektlər ovul binokular lupa və mikroskop («Krus» gəməliyli mikroskop, böyütməsi 10 dəfə kimi, suni işqəşənmə) vas-tı müayyən olunmuşdur. Bu zaman məmulatların sahı tədqiq edilmişdir. Sə-məmulatlar mələk daşına sərtülək xüsusi reaktivlər - qızıl məmulatları ilə yoxlanılmışdır. Məmulatların kütləsi «Sartorus» (TE1502S) modeli elektron tərzəsində 0,01 gram dağılımı ilə çəkili. Tədqiqat nəticəsində aşagıdakalar müyyən edilmişdir:

282 adəd müxtəlif formalı, sırga ciia: Sırga cütürənə seqmə yaxınlığındakı onların üzərində «KOÇAK 585» damgası həkk edilmişdir. Sırga cütürənin metalı 583/585 yaşılı qızıl uyğun olub, ümumi çəkisi 1036,98 təşkil edir.

09 adəd müxtəlif formalı golbaq: Golbaqların üzərində «KOÇAK» damgası həkk edilmişdir. Golbaqların metalı: 583/585 yaşılı cızla uyğun ümumi çəkisi 55,22 gram təşkil edir.



tərəfindən hətta üç nəfər zəmin belə zəminlik müqaviləsi tərtib edilərken getirilib. A.Səfərlən soruşduqda ki, bu şəxslərin nə maraqlı var, sənən kimi miqdarda borcuna zəmin olurlar? Cəvabı belə olub ki, zəminlər də qızıl ticarəti ilə məşğuldurlar ve onların mənə borcu var, getirdim ki, məsuliyyəti hiss etsin-lər.

Həmin borc A.Səfərli tərəfindən hissə-hissə Bank və "Koçak Gold" DIŞ Ticaret Kuyumçuluq A.Ş-nin sahiblərindən biri Tevfik Koçaka müxtəlif vaxtlarda ödənilib. (sübüt: A.Səfərlinin mənə göndərmiş Watsapp vasitəsi ilə səs yazısı ve DNK-da təsdiq edilmişdir.)

2018-ci ilin mart ayında İstanbul şəhərində olarkən "Koçak Gold" DIŞ Ticaret Kuyumçuluq A.Ş-nin "Bakı Hüquq Şirkəti"ne olan yuxarıda göstərilən xidmətlərə görə ödəniş ilə bağlı mübahisə yaranıb.

Mübahisinə həlli məqsədi ilə şirkətlər arasında bağlanmış müqavilələr Bakı şəhərində bağlandıqlarından İqtisad Məhkəməsinə müraciət edildi. Məhkəmə araşdırılması zamanı məlum oldu ki, Siyavuş Feyruz oğlunun 24.10.2018-ci il tarixdə vermiş olduğu müsa-hibədə göstərdiyi faktlar öz təsdiqini təpib (sübüt: Siyavuş Feyruz oğlunun borcunu təsdiq edən faktura "Koçak Gold" tərəfindən təqdim edilmədi)

Həmçinin Siyavuş Feyruz oğlunun 2011-ci ilin noyabr ayında Qacaqmalçılıq faktı üz-rə olan cinayət işi üzrə təqsirlər bilinən və barəsində Bakı şəhər Yasamal Rayon Məhkəmə-sində hökm çıxarılmış Pehlivan Həmidin fotosuna baxarkən sonuncunu tanıması faktı yetə-rincə idi.

Hesab edirəm ki, Siyavuş Feyruz oğlunun borcun ödənil-məsi hissəsində vermiş olduğu müsa-hibədə reallığı eks etdirir, borcu təsdiq edən faktura yoxdur, Abbas Səfərlinin hissəsində 851 dollarını hissə-hissə bank vasitəsi ilə ödənilib. Döv-lət Notariat Kontorunda təsdiq edilən ərizə mövcuddur və en əsası da Abbasın Səfərli mənə ünvanilığı səs yazısını da təqdim edib. Deyir ki, həmin səs yazısını 2 sayılı İnzibati İqtisad Baş İdaresinin rəisi, general-major Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri əməliyyat keçirib. Şirkətin nümayəndəsi Hamit Pehlivan iddia qaldırmışdım. İše

tutulandan sonra "Koçak Gold" tərəfindən onların adlarının çə-kilməməsi istenilməsi və so-nucda bütün borcun Abbas İsmayıllı oğlu Səfərli tərəfindən ödənildiyi və ödənişi tam et-dikdən sonra hətta mənim borcun tam ödənildiyini bilməməy istenilməsi əksini tapır.

Bu səbəbdən hesab edirəm ki, qacaqmalçılıq, vergidən yayınma və digər cinayət faktları mövcud olduğundan baş vermiş konkret epizodlar üzrə dərhal araşdırma aparılmalıdır. Şikayəçi Siyavuş Feyruz oğlunun zərərçəkmiş şəxs olması faktdır. Əldə etdi-yim məlumatlar, sübutları haq-da da Azərbaycanın hü-quq-mühafizə organlarına mə-lumat verəcəyik. Mən Abbas Səfərli ilə borcun ödətdirilmesi ilə bağlı six elaqədə olmuşam. O vaxt özü mənə demişdi ki, Hamit Pehlevanın həbsindən sonra onu 2 gün MTN-də saxlayıblar. Deyirdi ki, tutulan o olub, amma onun günahı yoxdur. O, bütün günahı "Koçak Gold" sahibləri İsmət, Tevfik və Nihad Koçaklarda görürdü. Deyirdi ki, "Koçak Gold" şirkəti Azərbaycana qacaq şəkildə qızıl-zinət əşyaları daşıyıb. Amma onu tutublar. O, "Koçak Gold"a Azərbaycandakı "Yapi Kredi Bank" vasitəsi ilə üst-üstə 50 min dollara yaxın pul göndərib. Nağd şəkildə də, el-bəbel Tevfik Koçaka böyük pular verib. Əvvəller mən onun qacaqmalçılıqla bağlı dediklərinə inanmırımdım. Sonra məlum oldu ki, bu həqiqətdir. Bu gün Vergilər Nazirliyi yoxlasa, mə-lum olacaq ki, Abbas Səfərli milyon manatlıq qızıl-zinət əş-yası satıb, qəpik-quruş vergi verib. Gömrük bəyənnamələri ilə yoxlama aparılsa, yenə de məlum olacaq ki, Abbas Səfərli ölkəyə ən azı göstərilen borc məbləğində qızıl getirməyib. Sual olunur - bəs qızılları hansı yolla Azərbaycan ərazisində peyda olub və olmaqdadır? "Koçak Gold"un qızıl-zinət əş-yalarının üzərində şirkətin xüsusi damğası olur. Həmin damğalı qızılları Abbas Səfərli satışı ilə məşğul olur. Amma qızıllar ölkəyə necə gəlir çıxır, bunu araşdırın olmayıb. Söhbət böyük pullardan gedir və bu faaliyyəti Azərbaycanın vergi, gömrük orqanlarından gizlidlərlər.

Natiq Ələsgərov redaksiyamızda Abbas Səfərlinin "Koçak Gold"un Azərbaycana qacaq yolla qızıl daşmasını təsdiqleyən səs yazısını da təqdim edib. Deyir ki, həmin səs yazısını 2 sayılı İnzibati İqtisad Məhkəməsində hakim Etibar Mustafayev baxıdı. "Koçak Gold"dan mənə ödənilməli olan xidmət haqqını tələb etdim. Hakim qacaqmalçılıq haqqda etdiyim sübutlara qiymət vermedim, sübutlara bağlı xüsusi qərardad çıxarıb istintaq orqanına yolla-madı. Bu güne qədər də həmin cinayətlərin üstü açılmamış qa-lib. Baş verənlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu, Türkiyənin Azərbaycandakı səfirliyinə, Türkiye Prokurorluğuna da müvafiq müraciətlər hazırlılaşmış. Redaksiyanıza müraciət edən zərərçəkənlərin söylədikləri də həqiqətdir. Mən həmin şəxslərle "Koçak Gold"un nümayəndəsi olaraq da görüşmüştüm. Siyavuş Feyruz oğlu, Fizuli Bəxtiyar oğlu Mehərrəmov "Yeni Müsavat"a danışıblar. Onlar "Koçak Gold"un Azərbaycandakı nümayəndəsi Hamit Pehlevanın həbsindən sonra baş verənləri anladıblar. Deyiblər ki, "Koçak Gold" onlara qatmalı ol, lakin qatmayan qızılların pullarını almaqla müflis duruma düşmələrinə səbəb olub. Hamit Pehlivanın həbsindən sonra "Koçak Gold"la işləyən kiçik sahibkarlar müflis olub, şirkət isə Azərbaycanda işini davam etdirib və bu gün davam etdirməkdədir.

Qeyd: Redaksiya yazıda adları keçən her kəsin mövqeyini işçiləndirməyə hazırlıdır.

□ E.MƏMMƏDƏLİYEV,  
"Yeni Müsavat"





## "Bizdən silah alın, ancaq müharibə etməyin" çağırışı

Elşad PASASOY  
epashasoy@yahoo.com

**E**slimde Con Boltonun ne deyəcəkləri barədə Corc Ken iki həftə əvvəl Bakıda anons etmişdi. ABŞ-in Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini açıq şəkildə demişdi ki, onları bu gün düşündürən əsas məsələ İran və Rusiya təhlükəsidir.

Amerikalı diplomatın mətbuat konfransında iştirak edərək soruşmuşdum ki, İran və Rusiya təhlükəsindən danişan, onlara qarşı sanksiyalar tətbiq edən Vaşinqton niyə qonşusunun ərazilərini 25 ildir işğaldə saxlayan, bütövlükdə bölgəyə təhlükələr yaranan Ermənistana nəinki sanksiya tətbiq etmir, hətta yardım da göstərir? Cavabı qaneedici olmamışdı, amma ne isə deməyə çalışmışdı. Xatırlayıram, elə ABŞ-in sabiq sefiri Metyu Brayza da jurnalistlərlə vida görüşü keçirərkən ona bənzər sual ünvanlaşmışdım, diplomatik manevlərindən sonra, görüşüb ayrılrək qulağıma azərbaycanca "yaxşı sual id" deyib gümüşdü.

Bəli, amerikalı diplomatlar Şəhriyar demişkən, "yaxşı bizi yaman güne qoyan"larla bağlı sadəcə, diplomatik cavablarla bizləri yola verməkdəirlər.

Bu dəfə de ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Qarabağla bağlı konkret söz demədi. Doğrudur, Bakıda olarkən Azərbaycanın ABŞ üçün önemli ölkə olduğunu etraf etdi. Ancaq bunu onsuz da biz bilirik. Amerika diplomatı həm Rusiya, həm İranla həmsərhəd olan ölkəmizin dəyərini etraf etməsə, nə olacaqdı ki? Ölkəmizin tranzit əhəmiyyətindən tutmuş, enerji resurslarına qədər bütün bu imkanlarından çox danişılıb. Eləcə də Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasından. Amma biz artıq sözdən "döymüşəq", özü de eyni sözləri eşitməkdən.

ABŞ-in hansısa dişsiz diplomatı da işğal altındaki Azərbaycan əraziləri barədə şablon sözleri səsləndirir, "amerikalı qırğı" ləqəbi ilə tanınan Con Bolton da. Doğrudur, Bolton İrvanda Qarabağ məsələsinin həll edilməsi zərurətindən danişdi. Dedi ki, Ermənistən üçün xarici təzyiqləri azaltmağın ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Amma eger ABŞ işğalçıya müasir gecəgörme cihazları hədiyyə edirse, hansı təzyiqdən səhəbet gedə bilər?

Əslində Con Bolton ermənilərə işğal altındaki Azərbaycan ərazilərini şərtsiz azad etmək çağırışını etməliydi.

Kəsəsi, "qırğı" Qarabağla arzuladığımız mövqeyi sərgilemedi. Hətta onun həmkarı Kent Bakıda olarkən İrvana BMT qətnamələrini xatırlatmışdı. Amma Bolton bütün bunların üstündən keçdi, dedi ki, "bu problemin həlli çox çətindir". Sanki İraqı tar-mar edən, Suriyanı, Əfqanistani şumlayan, Rusiya kimi nüvə dövləti, İran kimi nehəngələşmiş baş-başa gələn ölkəni təmsil etmirdi. Ermenistan o dövlətlərdən çoxmu güclüyümüz?..

Trampın elçisi onu da bildirdi ki, "tərəflər bir-biri ilə işləməli ve həll yolunu özleri tapmalıdır". 25 ildən sonra deyirlər "gedin, özünüz dil tapın!". Yaxşı, ermənilər Qarabağda məskunlaşır, bir qarşı da qaytarmaq istəmir. Onda ABŞ imkan versin Azərbaycan 1 həftəyə torpaqlarını azad etsin.

Bolton da işğalçı ile torpağı işğal olunan arasında bərabərlik işarəsi qoydu. Elə bu yanaşmanın neticədiyi ki, Ermənistən hakimiyəti hətta amerikalı diplomata irad tutmağa da cəsarət etdi. Paşinyan "Con Bolton və ümumiyyətə, heç kim mənim adımdan danişa bilməz" dedi. Cəsarətli reaksiya saymaq olar. Paşinyan bundan əvvəl Sergey Lavrova da kəskin reaksiya vermişdi, sonra geri çekildi. İndi görək ABŞ-in cavabı olacaqmı?

ABŞ rəsmisinin dediklərindən həm də bu, aydın oldu: onlar 1992-ci ildə Azərbaycana qarşı (!) qəbul etdikləri sanksiya qərarını təcavüze meruz qaldığımıza görə leğət etmək istəmir, sadəcə isteyirlər ki, ABŞ həm Azərbaycana, həm də Ermənistənə silah satsın, pul qazansın. Təsəvvür edin, işğalçıya da, ərazilə işğaldə olana da eyni təklif edilir: "gelin, silah alın!" Vəsítəçi, həmsərdə belə olurmuş...

Təbii ki, ac-yalavac vəziyyətdə olan, hətta liderləri ABŞ-dakı telemarafonlarda dilənilər pul toplayan Emenistənin valyuta ilə silah almaq imkanı yoxdur. Deməli, Bolton əsəlində silahı Azərbaycana satmaq isteyir. Çünkü bizim pulumuz var, Rusiya və İsrail bazarı üzümüze açıqdır. Sadəcə, "907" Tramp administrasiyasının Azərbaycana silah satmaq istəyinə mane olur. Rusyanın Azərbaycana 5 milyardlıq silah satmasını sinirə bilmir "demokratianın beşiyi". Deyirlər qəti şəkildə müharibə etməyin, oturun, danişin! Amma o biri tərəfdən də Bolton deyir Amerika silahı rus silahından daha yaxşıdır, bizdən alın! Bile-bile ki, o silahlar anbarlara qoyulmaq üçün alınmayıcaq...

**I**talyada hökumətin Transadiatik gaz kəmərinin (TAP) tikintisinin bərpa edilməsinə gözlemləndə icazə verməsinin ardınca "No TAP" hərəkatı nümayişlərə başlayıb. Virtualaz.org İtaliya mətbuatına istinadən xəber verib ki, hərəkat dünən TAP kəmərinin keçidiyi sahilyanı San-Foka bölgəsində nümayiş keçirəcəyini elan edib.

İtaliyanın baş naziri Cüzeppé Konte öten gün TAP-in tikintisinin bərpa edilməsinə icazə verilməsi barədə qərar imzalayıb. Baş nazir bildirib ki, artıq bu layihəyə müdaxilə etmək və onu dayandırmaq mümkün deyil. Çünkü əvvəlki hökumət layihə ilə bağlı üzərinə ciddi öhdəliklər götürüb.

Qərərlə bağlı etirazların baş qaldırılmasının ardınca baş nazir deyib ki, TAP-nətraf mühitə təsiri barədə iki aydır araşdırma aparılırdı və nəticələrə əsasən bu qaz kəməri ekoloji standartları pozmur. Baş nazirin müavini Di Mayo isə bildirib ki, TAP-in tikintisi dayandırılsayıdı hökumət böyük məbləğdə cərimələr ödəməli olacaqdı.

"Biz iki aydır araşdırma aparırdıq və bu layihənin bütün aspektlərini öyrəndik, məlum oldu ki, tikinti dayandırılsa biz cərimələr şəkildə 20 milyard avroya qədər vəsait ödəməliyik, yəni vətəndaşların illik gəlirinin cəmindən çox" - Mayo bildirib.

Buna cavab olaraq, "No TAP" hərəkatı ətraf mühit naziri Barbara Lezziyə müraciət edib ki, sabah Melandunuya yollansın və həmin məbləğdə cərimələrin ödənilməli olduğunu sənedlərə sübut etsin. Habelə "No TAP" hərəkatının fealları hakim koalisiyada yer alan və uzun müddət TAP layihəsinə qarşı çıxan rusiyameyilli "5 Ulduz" hərəkatının nəzirlərini istefaya çağırıblar. Onlar bildirilər ki, "5 Ulduz" hərəkatı hökumətdə yer alarsa, TAP-in dayandırılmasına nail olacağını bildirirdi, indi isə onlar koalisiyanın digər ortağına - "Şimal Liqası"na satılırlar.

İtalyada TAP əleyhinə keçirilən aksiyalar bir sira məsələləri gündəmə gətirib. Layihənin qarşısında duran əngellər İtaliya hökumətinin bu qərarı ilə tam şəkildə aradan qaldırılıb-qaldırılmadığı yönündə müxtəlif fikirlər səslənməkdədir. Eyni zamanda, bu etirazlarda siyasi çalarlar axıtarılar. Əksəriyyət layihənin uğurla başa çatdırılacağından şübhəsi var.

Sabiq maliyyə naziri, iqtisadi alım Fikret Yusifov "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, İtaliyanın TAP-la bağlı mövqeyi bəllidir: "Bu istiqamətdə artıq bir neçə müdəddətir söz-söhbətlər gedir. Bizim mətbuatda da bu məsələ kifayət qədər müzakirə predmeti olub. Əslində qalsa, bu məsələnin arxasında eə səhnələr var ki, onların hamısı hansı kökləri ola bilər? Təbii ki, ancaq siyasi köklər ola bilər. Burada iqtisadi köklər

dəqiqliyi ilə görə bilmədiyimiz bəzi məqamlar var. Siyasi qışqanlıq məqamlarının olduğu istisna deyil. Bunu hiss etməmək mümkün deyil. İtaliya hökuməti TAP xəttinin tikintisini, layihədə iştirakına könüllü şəkildə özü gedib. Azərbaycan tərəfi bunu məcburi şəkilde İtaliyaya təklif etməyib.

yoxdur. Azərbaycan qazını Avropaya təklif etmekle Avropa-pın ən ciddi probleminin həllində öz rolunu oynamaq isteyir. Buna Avropa papağını göye atıb sevinməli və Azərbaycana təşəkkürünü bildirməlidir. Eyni zamanda, İtaliya da Avropa İttifaqının bir ölkəsi kimi bunu alqışlamalıdır. Bu-

diçina da toxundu: "Hesab edirəm ki, əngellər aradan qalxıb. Əngellər başlangıçda daha böyük idi. İndikindən bir on dəfə böyük idi. Burada Rusiya amili var və bu da təbiidir. Çünkü şimal qonşumuz öz qazını satmaq isteyir. Avropa ilə Rusiya arasındaki münasibələr siyasi motivlər fonunda

## İtaliya TAP əleyhinə əngəli götürdü, etirazlar isə bitmir - motiv

Azərbaycan qazı Avropada kimləri "üşüdür"? Fikret Yusifov: "Məsələnin kökləri siyasidır..."



Müqavilə ikiterəflı, qarşıqli razılıq əsasında bağlanıb. Bu gün faktiki olaraq layihə tam reallaşdırılıb. Onun başa çatmasına az qalan bir müddətde bu cür halların baş verməsi təsadüfi deyil. Artıq layihənin qarşı çıxan rusiyameyilli "5 Ulduz" hərəkatının nəzirlərini istefaya çağırıblar. Onlar bildirilər ki, "5 Ulduz" hərəkatı hökumətdə yer alarsa, bu addımları atmaqla bütün Avropa İttifaqının istəyinə qarşı getmiş olur. Hansıa qüvvələr maraqlar çərçivəsində ortalığa atılıb-düşübələr. Bu, elə-bələ deyil. Layihəyə imza atılonda bilinmirdi ki, o hansı marşrut üzrə gedəcək? Orada istər-istəməz ağaclar da kəsiləcək, kommunikasiyalar da yenidən işlənəcək. Bu söhbətlərin hamısına siyasi motivlər gündəmə gətirilir. Təkcə cərimə məsəlesi deyil, İtaliya bu addımları atmaqla bütün Avropa İttifaqının istəyinə qarşı getmiş olur. Hansıa qüvvələr maraqlar çərçivəsində ortalığa atılıb-düşübələr. Bu, elə-bələ deyil. Layihəyə imza atılonda bilinmirdi ki, o hansı marşrut üzrə gedəcək? Orada istər-istəməz ağaclar da kəsiləcək, kommunikasiyalar da yenidən işlənəcək. Bu söhbətlərin hamısına siyasi motivlər prizmasından yanaşıram. Hesab edirəm ki, bunun siyasi kökləri var. Bu köklərlə də son akordları vururlar. Çünkü Cənub Qaz Dəhlizi layihəsi ondan əsasən qazının da bura qoşulma şansları var. Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün o qədər önemlidir ki, Avropa bu layihədən birəlli deyil, ikiəlli yapışır. Buna görə İtaliyanın bu layihəyə qarşı getməsi praktik olaraq mümkün deyil. Çünkü bu ölkə Avropa İttifaqına qarşı gedə bilməz. Sadəcə, orada müeyyən qüvvələr ürək bulandırır. Onu da sıfarişli şəkildə edirlər. Bunun heç bir nəticəsi olmayaçaq".

□ Cəvənsir ABBASLI,  
"Yeni Müsavat"

**"Baxış bucağı"**

**M**üşahidələr onu göstərir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri barədə hələ çox danışlaçaq. "Amerikalı qırğı"nın postsovet məkanına gəlində məqsədinin tanışlıq xarakteri daşımadığı elə onun açıqlamalarından da bəlli oldu. Üstəlik, Rusiya və İran ətrafında baş verənlər təhlükəli proseslər astanasında olduğumuz qənaətinə yaradır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər "Yeni Müsavat" a səfəri və durumu şəhər edərən maraqlı mühəlizlərini açıqladı.

- *Sülhəddin bəy, Boltonun səfərində əlaqədar sizin müşahidə və məlumatlarınız necədir?*

- Birincisi, onu nəzərə almaq lazımdır ki, nəhayət, Tramp administrasiyası öz xərici siyasetində müəyyən istiqamətlər üzrə strategiyalar işləyib hazırlamağa nail olub, bəzi sahələrdə də nail olmaq üzrədir. Con Boltonun bu səfəri də həmin istiqamətlərdən biri ilə bağlıdır. Yəni Rusiya başda olmaqla, postsovet məkanına yönəlik Tramp administrasiyasının yeni strategiyasının işləniləbiləcək hazırlamaları ilə bağlı idi. Ona görə də o, regiona özü səfər etməklə birbaşa, üzbəüz rəsmilərlə, dövlət və hökumət başçıları ilə, həm milli təhlükəsizlik, həm xərici siyaset sahəsindəki rəhbərlərə görüşməklə bir daha ABŞ-in mövqeyini deqiqləşdirmek istəyirdi. Həm Rusyanın və Cənubi Qafqaz ölkələrinin siyasi rəhbərliyinin mövqeyini, həm də bunun əsasında öz mövqelerini deqiqləşdirmek niyyətindəydi. Con Boltonun regiondakı səfər zamanı verdiyi açıqlamalara da diqqət etsəniz, onun əsas məqsədi regionla, yeni rəhbərlərlə birbaşa tanışlıq və region ölkələrinin mövqeyinin bir daha müəyyən olunması idi. Çünkü ABŞ bu yaxınlarda həm Rusiyaya, həm də İrana yönəlik çox ciddi strateji addimlar atmaq niyyətindədir. Ona görə də həm Rusiya ilə bağlı, həm də İran ətrafindakı Cənubi Qafqaz ölkələri ilə bağlı öz mövqelerini deqiqləşdirmek istəyirlər. Yəni Bolton Rusiya və İran strategiyasında son retuşları vurmaq ərefəsində postsovet məkanına səfər etmişdi. ABŞ-in regiona yönəlik strategiyasının detallarını deqiqləşdirmek istəyirdi.

- *Noyabr ayında ABŞ-in Rusiya və İrana qarşı növbəti sanksiyaları işə salınacaq. Bu səfər sanksiyalarından da irəli hansısa bir planın mövcudluğundan xəbər vermirmək?*

- Birinci nəzərə almaq lazımdır ki, ABŞ öz milli təhlükəsizlik strategiyasına dəyişikliklər edib. Onun iki başlıca strateji hədəfi var: biri Rusiya, digər Çin. İki də operativ-taktiki hədəfi var: biri İran, digəri də Şimali Koreya. Con Boltonun səfəri bir strateji, bir də operativ-taktiki-İran hədəfinə yönəlik strategiyanın deqiqləşdirilməsi üçün edilmişdi. Bilirsiniz ki, ABŞ Rusiya ilə imzalanmış Qi-

# "Bakı və İrəvan buna razılıq versə, Rusyanı heç kim dayandırıra bilməyəcək"

**Sülhəddin Əkbər:** "Rusya nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir"



**"ABŞ-in əsas məqsədi zəif idarə olunan, demokratikləşən Rusiyamı olacaq, yoxsa bu dəfə Rusyanın dağılmamasına qədər gedib çıxacaq, bunu gələcək göstərəcək"**

sa ve Orta Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilədən çıxacağını bildirib. Birbaşa bu səfər ərefəsində prezident Tramp açıqladı ki, ABŞ bu müqavilədən çıxməq isteyir.

- *Bundan qabaq İranla da nüvə razılaşmasından çıxmışdı...*

- Bəli, elə onu demək istəyirdim. Ondan önce də may ayında 5+1 ölkələrinin İranla imzaladığı nüvə sazişindən bərəfli qaydada çıxdığını bəyan etmişdi. Tramp noyabrin 4-də, birbaşa seki ərefəsində İranla qarşı sanksiyaların bərpa olunması haqqında qərar verməye hazırlaşır. Hər iki addım, yəni həm Rusiya ilə sazişdən çıxməla bağlı qərar və İran'a qarşı daha sərt sanksiyaların tətbiq olunması postsovet məkanında, həm də İran ətrafində çox ciddi, yeni bir vəziyyət yaradıq. Cənubi Qafqaz ölkələri də hər iki məkana düşür. Onlar həm postsovet məkanına daxildir, digər tərəfdən də İran ətrafında yerləşən ölkələrdir. O baxımdan Con Bolton bu regiona xüsusi önem verirdi.

Bilirsiniz ki, Trampin Rusiya ilə son danışçıları olacaq - noyabrin 11-də, Parisdə Putinle görüşü gözlənilir, bu görüşə hazırlıq gedir. Burada da əsas məsələlərdən biri strateji həcum silahları ilə bərabər, İran məsələsi olacaq. Ona görə də hər iki məsələ ilə bağlı Bolton həm Rusyanın mövqeyini öyrənmək is-

təyirdi, həm də Cənubi Qafqaz ölkələrinin.

- *Con Bolton Putini Vaşinqtona davət etdiklərini də açıqladı. Belə çıxmırkı ki, ABŞ Rusyanı İrandan ayırmak və anti-İran koalisiyası təşkil etmək istəyir?*

- Təbii. ABŞ bunu heç gizlətmirdi. Amma bu, çox çətin görünür. Çünkü Rusiya ilə ABŞ arasında, ikiterəfli münasibətlərdə gərginlik getdikcə artır. ABŞ Avropanı ilə birgə həm Rusiyaya qarşı sanksiyalar tətbiq edib, həm də bu sanksiyalara yeniləri eləvə olunur. Bir sıra sanksiyalar da Konqresin gündəliyindədir. ABŞ-Rusya münasibətlərində Konqresin çox ciddi rolü var. Xüsusən də bu sekillərdən sonra əger Demokratların çəkisi Konqresdə artarsa, bu təsir dərəcədə da çoxalacaq. O baxımdan İran məsəlesi olmadan belə, ABŞ-la ikiterəfli münasibətlərdə gərginlik artır. Burada həll edilməmiş Ukrayna, Suriya böhrəni var. Eyni zamanda, strateji təhlükəsizlik sahəsində ciddi məsələlər mövcuddur.

ABŞ 1972-ci ildə Rusiya ilə Raket Həcumundan Müdafiə Sistemlerinin məhdudlaşdırılması haqqında saziş imzalamışdır. Amma 2001-ci ildə, Buş dövründə bu sazişdən çıxdı. Bunun niye deyirəm? Çünkü global miqyasda strateji sabitlik sahəsində ABŞ-la Rusiya həllədici rol oynayır və onlar arasında üç

saziş var. Yəni bu günə qədər sabitliyi pis-yaxşı qoruyub-saxlayan üç saziş. Onlardan biri 1972-ci ildə imzalanan həmin sazişdir. İkinci, 1987-ci ildə imzalanmış Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında müqavilədir, Reyqanla Qorbaçov imzalayıb. Biri də 1991-ci ildə imzalanmış Strateji Həcum Silahlarının ixtisarı haqqında müqavilədir. Bu müqavilələr artıq iki dəfə yenilənib. Sonuncu dəfə 2010-cu ildə Obama ilə Medvedev arasında imzalanan saziş əsasında yenilənib. Strateji həcum Silahlarının ixtisarı haqqında müqavilə deyirler. Görüyünüz kimi, artıq ABŞ bu müqavilələrin birindən çıxıb. İkincidən də çıxacağını bəyan edib. Qalır sonuncu müqavilə, onun da vaxtı 2021-ci ildə bitir. Hətta 2021-ci ilə kimi ABŞ o müqavilədən çıxmasa, böyük ehtimalla o müqavilənin vaxtını uzatmayacaq.

- *Rusya XİN-in silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzərə Departamentinin rəhbərinin müavini Andrey Belovos deyib ki, ölkəsi ABŞ-la mühərabəyə hazırlaşır. Doğrudanlı dönyanın nizamının pozulması 3-cü Dünya mühərabasına qədər aparıb çıxara bilər?*

- Mən strateji sabitlik və təhlükəsizlik sahəsində olan əsas müqavilələri əsəssiz yere sadalıram. Çünkü ABŞ-la Rusiya arasında mühərabənin çıxmamasının başlıca səbəbi hər iki tərəfin kütlevi qırğınlıqlarına sahib olmasıdır. Nüvə silahının işlədilmesi daxil olmaqla, bu güne qədər Üçüncü Dünya mühərabəsinin baş vermeməsinin başlıca səbəbi də budur. Bu gün artıq bu müqavilələr bir-bir leğv olunur. Bu, onu göstərir ki, hətta İran məsələsində ABŞ və Rusiya ilə razılışsa belə, yenə də bu gərginlik sadaladığım səbəblərdən davam edəcək. Çünkü hər iki tərəf çox ciddi şəkildə artıq yeni silahlannmaya başlayıblar.

Vaxtılı SSRİ-ni dağıtmadıq üçün ABŞ-in bir neçə əsas silahı oldu. Birincisi, neftin dünya bazarında qiymətini endirmək. SSRİ-nin gəlirlərini kəskin azaltmaq, digər tərəfdən de silahlannmaya və Əfqanistan mühərabəsinə cəlb etmekle xərclərini artırmaq. İndi biz bənzer strategiyamın yeni motifikasiyasının tətbiq olunmağa başladığını görürük.

- *Elə səhəbəti bu məsələnin üzərinə gətirmək istayirdim. Belə*

*demək olarmı ki, Rusyanın da SSRİ kimi parçalanması planı üzərində iş aparılır, yoxsa yekunda savaş qaćılmaz olacaq?*

- İndi hər hansı konkret fikir söylemək çox çətindir.

Cünti köhnə dünya nizamı pozulub, yenisinin qurulması da görünürlər hələ zaman tələb edəcək. Dönyada strateji durum çox dinamik dəyişir. Ona görə ABŞ-daki seckilərdən də çox şey asılıdır. Bu seckilərin nəticəsi olaraq proseslər sürətləndə də, bir müddət yavaşlaya da biler. Amma mən əsas tendensiyadan danışram. İndi ABŞ-in əsas məqsədi zəif idarə olunan, demokratikləşən Rusiyamı olacaq, yoxsa ABŞ bu müqavilələrin birindən çıxıb. İkincidən də çıxacağını bəyan edib. Qalır sonuncu müqavilə, onun da vaxtı 2021-ci ildə bitir. Hətta 2021-ci ilə kimi ABŞ o müqavilədən çıxmasa, böyük ehtimalla o müqavilənin vaxtını uzatmayacaq.

- *Sizcə, ABŞ Boltonun simasında rəsmi Bakanın nə istədi və bu mərhələdə Azərbaycanın maraqları - Qarabağla bağlı - nəzərə alınacaqmı?*

- Con Bolton özü də bir da-

ha vurğuladı ki, Cənubi Qafqaz strateji baxımdan əhəmiyyətli bir bölgədir. O, hər zaman buranın strateji baxımdan çox mühüm region olduğunu vurğuladı və Azərbaycanın yerini də xüsüsəl qeyd etdi. Xüsusile qeyd etməyinin səbəbi de Azərbaycanın eyni zamanda həm Rusiya, həm də İranla həmsərhəd olmasına. Əgər siz Con Boltonun bütün açıqlamalarını alt-alta qoysanız və diqqətlə oxusunuz, şəxsən mən bu qənaətə gəldim ki, ABŞ-iindi əsas narahat edən məsəle budur: İran məsələsinin aktuallaşdırıcı bir dövrde İranın şimalında Rusiyamı aktiv, güclü mövqeye sahib olacaq, yoxsa ABŞ başda olmaqla müttəfiqləri? ABŞ üçün əsas sual budur. Mən Azərbaycan, Rusiya, erməni mətbuatını izledim, heç kim onun bir ifadəsinə diqqət etmedi. Bolton dedi ki, ABŞ Ermənistanla Rusiya arasında daha yaxşı müqavilə imzalanmasını istəyir. Bu, o deməkdir ki, ortada müzakirə olunan müqavilə layihəsi var. Çünkü Rusiya İran məsələsi aktivaşlaştırdı. Əgər hər iki tərəfə pardə arxasında "daha yaxşı müqavilə" teklif edib, ya-xud teklif etmek niyyətindədir. Bununla da ABŞ istəyir ki, Rusiya onu istəyi başa tutmasın.

- *Amma rus ordusunun Qarabağga gəlməsinə ABŞ razi olmaz, elə deyilmə!*

- ABŞ razi olmaz. Amma bir daha qeyd edirəm, əgər Bakı və İrəvan buna razılıq verəcəksə, artıq Rusiyani heç kim dayandırıra bilməyəcək. Bu, məsələnin beynəlxalq hüquqi tərefi. Digər tərəfdən, de-fakt o yanaşaq. De-yek ki, Rusiya Ukraynaya təcavüz etdi, Krimi, Donbasın bir hissəsinə işqal etdi. Bilişiniz ki, Budapeştdə deklorasiyası var idi. Bunu da ABŞ, Büyük Britaniya və Rusiya imzaladı. Ukraynanın nüvə silahını leğv etməsi müqabilində hər iki ölkə Ukraynanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyüne təminat vermişdi. Amma tərəflərdən biri - Rusiya özü birbaşa Ukraynanın bir hissəsinə işqal etdi. ABŞ, Böyük Britaniya başda olmaqla beynəlxalq birlik bunun qarşısını almaq üçün nə edə bildi ki? Ya-xud ondan önce, 2008-ci ildə Rusiya Gürcüstanın böyük bir hissəsinə işqal etdi. ABŞ, beynəlxalq birlik nə edə bildi ki? İndi əgər Ermənistanla Azərbaycan-münaqışə tərəfləri razı olacaqsə, o zaman bunun qarşısını ala biləcəklərini düşünmürəm. Ona görə də mənə, Con Bolton da-ha yaxşı müqavilə imzalanmasını istəyir, demək ABŞ-in hər iki tərəfə pardə arxasında "daha yaxşı müqavilə" teklif edib, ya-xud teklif etmek niyyətindədir. Bununla da ABŞ istəyir ki, Rusiya onu istəyi başa tutmasın.

□ **Elşad PASHASOV,**  
**"Yeni Müsavat"**



## Hindistan yolu

Zamin Hacı  
 zaminhaci@gmail.com

(Fernan Magellanın xatirəsinə ithaf olunur)

**D**eyir Qaxda qatar maşını vurub, sürücü ağır yaralanıbdr. Qaxda, Qatar. Adamın ağlına gəlməzdi. Belə getsə biz Hindistana döñəcəyik. Çünkü orada qatar qəzaları adı hadisəyə çevrilmişdir. Qatar qəzalarını bir yana qoysaq, Hindistana əvvəl məsələlərə görən perspektiv vəd etmərir. Dünəyada harda elə ərazi var ki, milyonlarla adam acıdan ölüür, kükçədə yatr, ancaq xoşbəxtidirlər? Bütün günü mahni oxuyurlar. İldə 900 kino çökəklər, hamisının da axırında ədalət qələbə çalır, Şaka gəlib hamını şapalaqlayıb adam eləyir, Zitani issə Amitabha Baççanın xalası oğluna daramdurumla əre verirler. Toyda bütün şəhər oynayır.

Düzdür, biz də həzirdə ellikcə oynaqlamaqla məşğuluq, hətta Cənubi Azərbaycandan həsret-zad şeirləri yaranan şairciklərimiz indi burcutmaq mahnılarının müəllifliyi üstündə qırğın salmışdır. Ancaq hələlik meydanlarda, küçələrdə oynaqlamaq ənənəsini mənimsəyə bilməmişik. İnşallah. Keçən ay hindistanlıları Bakı bulvarında toy eləyib oynamışdır. Yavaş-yavaş. Moskva birdən tikilməyib ki?

Dünyada bəzi ölkələrdə qatarda getmək təhlükəlidirsə, bəzilərində də prezident işləmək cana ziyanı. Bunlardan ele götürək Cənubi Koreyanı - rəhmətlilik AzTV İbrahim demişkən. Cənubi Koreyada prezident olmaqdansa, Biləcəri bələdiyyəsində sədr olsan min dəfə yaxşıdır. Mən sizim, siz baxın. Oktyabrın əvvəlinde orda keçmiş prezident Li Men Bak müəllimi rüşvet-xorluqda (Samsunq şirkətində, gülməyin, cəmi-cümü 10 milyon dollar rüşvet alıbmış), vəzifə səlahiyyətini aşmaqda-zadda suçlayıb 25 illiyə türməyə basıldılar. Yenə bu ilin avqustunda isə başqa eks-prezident Pak Kin Xe müəllimi korrupsiyada suçlayıb 25 il verdilər. Cənubi Koreya prezidentlərinin bələli maceraları bununla bitmir ki. 1996-ci ildə hərbi diktator Çon Du Hvan və ondan sonrakı prezident Ro De U məhkum ediliblər. 2009-cu ildə isə keçmiş prezident No Mu Xen türmədə məhkəmə hökmünü gözlədiyi zaman özünü asaraq öldürmüştür. Belə çıxır orda gora salamat baş aparan prezidente rast gəlmək mümkün deyildir. Nə qəribə ölkələr vardır...

İndi keçək bizim deputatların vəziyyətinə, çünkü orda da kritik dönmələr başlamışdır. Deputatlara təze qanun düzəltildilər, həmin qanuna görə onlar aldıqları bahalı hədiyyələri Milli Məclisin muzeyinə təhvil verməlidirlər. Əks halda Koreya prezidenti kimi 25 il ələr. Bunu, əlbəttə, zarafat üçün yazdım, nösün ki, nə bizim deputatlar elə eliyyəriliyə meyllidirlər, nə də biz it etmən soyutma yeyirk. Ümumiyyətlə, biziñə muzey işinə ciddi şəkildə xoş münasibət vardır. Misal üçün, bu yanında görürəm uşaqlıq dərs əzberləyir, orda isə xalça satan bir xaladan bəhs olunurdu. Xala xalçanı ingilislərə satmırı, deyirdi ki, itə ataram, yada satmaram. Boooy. Bəs turizmin inkişafına biz nə cür nail olmalıdır? İngilis-sə satma, ərəbə vermə, özün üstündə qırvı yat. Bunuñla biz regionların inkişafına nail ola bilərik. Hətta müasir işçilərinin də altında buna yol verilməməlidir.

Ancaq zənnimcə deputatlara hədiyyə almağı qadağan etməklə iş bitmir. Gərək onların hədiyyə vermesi də qadağan olunsun. Misal üçün, görürsən deputat seçilmək üçün adam bütün seçicilərə dana kəsib payladı, sünnet toyu üçün palatka salonu tikdi, nə bilim, ərazidəki pullu tualetə su çəkdi. Yaxud, hansısa deputat nəse mizildiyirdi, bundan jurnalıstlər min dənə mövzu çıxardıb kişini sürütərək eleyirdilər, nə qədər qonorar alırdıq. Bəs bu hədiyyələr necə olsun? Niyə adamların almağı olmaz, verməyi olar? Sabah kim deputat olmağa maraq göstərəcək?

İndi söz əlaqədar təşkilatlarındır - siz almasanız vərдинizmi?

**A**zərbaycanın da yer aldığı Güney Qafqaz üçün öten həftənin ən yadda qalan siyasi olaylarından biri, şübhə yox ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri oldu. Səfərin nəticələri, yəqin ki, hələ bir müddət də ekspert çevrələrində müzakirə mövzusu olacaq. Çünkü Bolton Bakı və İrəvanda yetərinə mühüm, hətta sensasiyon sayıyla biləcək açıqlamalar verdi.

Məsələn, onun İrəvanda olarkən Ermənistana "daha keyfiyyətli olan ABŞ silahları" təklif etməsi az qala, açıq səmada şimşek effekti yaratmaqla yanaşı, bir çox erməni siyasi lər tərefindən təhlükə kimi qiymətləndirildi. Onların fikrincə, Ermənistənindən indiki durumunda belə təkliflərə uyub Rusiyadan uzaqlaşmaq cəhdini ölkə üçün felakətli ola bilər. Çünkü Rusiya Ermənistanda, bölgədə hələ ki çox güclüdür.

Ancaq deyəsən, baş nazir əvəzi Nikol Paşinyan fərqli düşüncədədir. Onun Boltonun silah təklifinə reaksiyası Moskvani əməlli-başlı qəzəbləndir, bir az da təlaşlaşdırıbilər. Belə ki, "Yeni Müsavat"ın məlumatına görə, Trampin müşavirinin açıqlamasını şərh edən Paşinyan jurnalistlərlə söhbətində ABŞ-la silah ticarətini istisna etməyib. "Ermənistən üçün herbi-texniki əməkdaşlıq məsələsindən heç bir məhdudiyyət yoxdur", - deyə o qeyd edib. Yeni belə çıxır, İrəvan lazım gələsə, Amerika silahları da ala bilər.

\*\*\*\*\*

Əlbəttə ki, Ermənistən ABŞ silahları təklif olunsa (embarqo götürülərsə, Azərbaycana qarşı da aradan qaldırılacaq), bu, hələ o anlama gelmir ki, həmin silahlardan dərhal işşalçı ölkədə peydə olaçaq. Kasib Ermənistən heç Rusyanın daxili bazar qiymətinə satdığı ucuz silahları pulunu ödəye bilmir, o ki ola bahalı Amerika silah-sursatı. Bəllidir ki, İrəvan Moskvanın uzun müddətə verdiyi və faktiki, faizsiz kreditləri hesabına borcdan çıxmaga çalışır. Bir çox silahları isə Rusiya Güney Qafqazdakı yeganə forpostuna havayı verib.

Bu xüsusda Paşinyanın yuxarıdakı bəyanatı ən əvvəl seçki öncəsi cəmiyyətə və Qərbe ünvanlı siyasi mesaj xarakteri daşıya bilərdi. Eyni zamanda bu, perspektive hesablanan məkrili niyyətdən xəber verir. Yəni Paşinyanın sözləri ilk növbədə onun mesajıdır ki, Ermənistən hər an Rusyanın qucağından düşüb, daha doğrusu, Rusyanı satıb Amerika tərəfə gələ bilər - yətər ki, İrəvan və Dağlıq Qara-



## Irəvandən Kremlə qarşı

### Silah şəntajı - Bakı üçün siqnal

Ermənistən rəhbərindən Rusyanı qəzəbləndirən mövqə - Paşinyan ABŞ-dan silah alınmasını mümkün sayır; seçkiyə hesablanmış gedış, yoxsa...; **rusiyalı ekspert:** "Vaşington Ermənistanda faşist rejimini belə dəstəkləyər, təki o, Rusiyaya qarşı olsun..."

bağdakı separatçı rejim bu mirik. Bu mənada Con Boltonun melum açıqlaması daha çox Ermənistən qərbyönlü iqtidarı bir daha "dişə vurmaq", onu Amerikaya sər da-ha ürəkli boylanmaya sövq eləmək üçün şirnikləndirici gedış, bir az da "nəbz yoxlanışı" təəssüratı bağışlayır.

\*\*\*\*\*

"İrəvanda Con Bolton təkcə Azərbaycanın "Ermənistən blokadasında İrəvanın özü günahkarıdır" kimi tezislərini təkrarlamadı, eyni zamanda, Ermənistən sərhədi bağlı saxlayan Türkiyəyə haqq qazandırdı. Onun "Ermenistan xarici siyasetdə müstəqil olmalıdır" bəyanatı isə İrəvanın Moskva ilə münasibətlərinə yenidən baxması üçün edilən işarədir". Bunu Ermənistən keçmiş müdafiə naziri Vigen Sərksian deyib (axar.az).

Eks-nazir təəccübə qeyd edib ki, indiyədək Ermənistən tərfədaşları həmisi İrəvanın qonşuları ilə münasibətləri mövzusunda ehtiyatlı davranıblar, amma indi onları buna nəyin sövq etdiyi aydın deyil.

"15 ildə Ermənistən rəhbərliyinin beynəlxalq görüşlərində amerikalıların Rusiya ilə strateji müttəfiqlik məsələsini sual altına qoyması ilə bağlı heç bir hadisə olmayıb", - deyə o əlavə edib.

Başqa sözlə, İrəvanda haqlı olaraq, fikirləşirlər ki, Ermənistən Rusiya ilə əlaqələrinin hazırlı səviyyəsi artıq ABŞ-

ciddi şəkildə qıcıqlandırmağa başlayıb. Ancaq bu, ermənilərin, bir də rusların problemidir. Xarici siyasetdə balanslı kursa üstünlük verən Azərbaycan üçün belə problem mövcud deyil. Bəs Rusyanın kontur-tədbiri nə ola bilər?

"Moskva çalışacaq ki, Ermənistəni özünün milli məraqları orbitində saxlasın. Ancaq biz görürük ki, Nikol Paşinyan öz silahdaşları ilə Amerikayönlü kurs götürüb". "Yeni Müsavat" xəber verir ki, bu sözləri rusiyalı politoloq Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, ABŞ üçün Ermənistənda hansı rejimin olması bir ele önemli deyil. "Ermənistənda lap faşist rejimi mövcud olsun. Əsas odur ki, bu rejim Rusyanın əleyhinə olsun. Amerika belə bir rejimi dəstələyəcək", - deyə politoloq bildirib.

Bu sözləri əslində ciddiye alımaq lazımdır. Hər halda, ABŞ-in öz strateji məraqları naminə Yaxın Şərqdəki bir sıra despotik rejimlərlə, məsələn, Səudiyyə Ərəbistanı ilə dost-müttəfiq olması faktdır. Bakıda, yəqin ki, bu reallığı da nəzərə alırlar. Ancaq Ermənistən heç bir halda Qərb üçün, ABŞ üçün Azərbaycan qədər önemli deyil, ola bilməyəcək. Belə bir sərt gerçəklilik də var və o, hələ uzun müddət dəyişməz qalacaq...

□ "Yeni Müsavat"ın analitik xidməti

Fransanın bir neçə bələdiyyə başçısı tərəfindən (25 sentyabr - Alforvil, 10 oktyabr - Valans, 21 oktyabr - Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi, sözsüz ki, beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarım kobud şəkildə pozulması halidir və Ermənistannı gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaradığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.




## Azərbaycan Fransanın vasitəçiliyindən imtina edə bilər - nəzərlilik böyür

Deputatlar və ictimaiyyət nümayəndələrindən çağırış

Azərbaycan dövləti və ictimaiyyətində ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın yerli özünüidarəetmə qurumlarının işğal altındaki Azərbaycan ərazilərinə səfər etmələri etiraz yaradıb. Artıq deputatlar səviyyəsində Fransanın həmsədrliyindən imtina məsəlesi təklifləri irəli sürüləmkədir. Belə ki, Mili Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, Fransanın Alforvil, Valans, Arnuvil və Sent-Etyen şəhərlərinin merlerinin Azərbaycanın Ermənistən tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri yolverilməzdirdir.

Azərbaycan sözügedən məsələdən dolayı dəfələrlə Fransanı təqnid etsə və beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu prinsiplər istənilən suveren dövlətin sərhədlərinin toxunulmazlığını, ərazi bütövülüyünü tənqid edir. Hər hansı bir şəxsin Azərbaycanın sərhədlərini pozaraq onun ərazilərinin bir hissəsinə qanunsuz olaraq səfər etməsi, qondarma qurumla əlaqə saxlaması, əməkdaşlıq etməsi, beləliklə, işğali legitimləşdirməsi həmin qanunlara daban-dabana ziddidir.

A.Quliyev qeyd edib ki, bu məsələ Fransa ilə ikitərəfli münasibətlərdə və yüksək səviyyəli görüşlərdə əsas problem kimi qoyulmalıdır: "Fransa hökuməti, bu ölkənin prezidenti, xarici işlər naziri və Minsk Qrupunun Fransadan olan həmsədri bu səfərləri qəti şəkildə pisləməli və bunun Parisin siyasetinə tam zidd və qanunsuz olduğunu bildirməlidir. Bu zaman Azərbaycan dövlərdən da Fransanın səmiyyətinə inanacaq. Bunlar olmayınca isə belə bir təssürat yaranır ki, Fransa dövləti və hökumət nümayəndələri ayrı-ayrı subyektlərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma



yətinini aldatmaq cəhdidir. Əgər rejimle ikitərəfli əlaqə saxlaşdırıb, onurla müqavilə imzalama, onları legimimləşdirmək cəhd ilə razıdır. Belə halda Fransanın həmsədri kimi Minsk Qrupundakı fəaliyyətinə və mandatına yənidən baxıla, hətta sual oluna bilər ki, belə bir ölkə ATƏT-in Minsk Qrupunda necə vasitəcilik edə bilər? Açıq şəkildə separatizmi dəstəkləyən bir dövlətin səfəri necə gəlib burada ədalətin, sülhün və beynəlxalq hüququn bərqərar olmasına necə yardım edə bilər? Zənimcə, Fransanın Azərbaycana qarşı bu destruktiv hərəkətinə birmənalı şəkildə münasibet bildirilməli və bu məsələyə birdəfəlilik nöqtə qoyulmalıdır".

Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı isə bildirib ki, Azərbaycan işğal altındaki ərazilərinə bu cür qanunsuz səfər edənləri yalnız "qara siyahı"ya salmaqla kifayətlənməli deyil: "Azərbaycan bu cür ölkələrlə daha sərt davranışmalı və onlara olan münasibətlərinə yenidən baxmalıdır. Konkret olaraq işğalçıya dəstək verən Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq. Bu ölkənin Minsk Qrupunda həmsədrlikdən kənarlaşdırılması məsəlesi də qaldırılmalıdır".

Deputat Fəzail Ağamalı da "Yeni Müsavat" açıqlamasında həmkarı Azay Quliyev

yəvin fikirlərinə tamamilə şərık olduğunu bildirdi: "Fransa ikiüzlü siyaset həyata keçirməkdədir. Ermənistən rəhbərliyinin bu yaxınlarda hiyləger addımı oldu. İrevanda Fransız dilli xalqların konfransı təşkil edildi və bununla Ermənistən Fransaya daha çox yaxın olduğunu ifadə etməyə çalışdı. Fransa prezidenti de həmin konfransda iştirak etdi və işğalçı Ermənistəna müsbət münasibətini ortalığı qoydu. Bunun ardınca Ermənistən avantürist siyasetinin məhiyyətinə uyğun olaraq Fransadan mer və belədiyyə sadrları səviyyəsində Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edildi və qondarma "respublika"nın rəhbərliyi ilə görüş keçirildi, onlara həmçən nümayiş etdirildi. Azərbaycanın qanunları açıq-aşkar pozuldu. Odur ki, mən hörmətli həmkərim Azay Quliyevin həmin mövqeyi ilə tam şərıkəm, bu ədalətli mövqeyi müdafiə edirəm. Əslində mandati ədalətli mövqə nümayiş etdirməyi tələb etməyən, Minsk Qrupunun həmsədri kimi ədalətli mövqə nümayiş etdirməyə borclu olan Fransa faktiki olaraq bu missiyanı yerine yetirmir, işğalçı tərəfi müdafiə edir, işğala məruz qalmış tərefin qanunlarını pozur. Ermənistən bu şəkildə dəstəklənməsi Fransa tərəfindən davam etdirilərsə, Fransa rəsmiləri Azərbaycan dövlətinin narahatlıqlarına uyğun addımlar atmasa, konkret tədbirlər görəmə və dekorativ xarakter daşıyan bəyanatlardan uzaq ciddi addımlar atmasa, Azərbaycan qanunlarını pozanlara cəza tətbiq etməsə Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən imtina etməli və bu məsələyə baxılmalıdır".

□ Etibar SEYİDAĞA,  
"Yeni Müsavat"

## İstanbul sammiti "nəticəsiz" bitdi - səbəb

4 ölkə lideri toplantını fikri ayrılığı ilə başa vurdu

Oktyabrın 27-də İstanbulda Türkiye, Rusiya, Fransa və Almaniya dövlət və hökumət başçılarının iştirakı ilə Suriya sammiti keçirilib. Suriyada hərbi-siyasi vəziyyət, münaqişənin həlli yolları, eləcə də ölkənin bərpası mövzularının ələ alındığı ali toplantıda Ərdoğan, Putin, Makron və Merkelle yanaşı BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura da iştirak edib.



BBC-nin məlumatına görə, toplantı 2 saat 45 dəqiqə davam edib və görüşdən dərhal sonra sammitin birgə açıqlaması yayılıb. Birgə açıqlamada Suriyada atəşkesin qorunub saxlanılması, eləcə də terrorcu qruplara qarşı mübarizənin davam etdirilecəyi vurgulanıb. Bundan başqa ilin sonuna qədər Suriyada yeni konstitutiyani hazırlayacaq Konstitusiya Komitəsi qurulması razılaşdırılıb.

Türkiyə prezidenti toplantıdan sonra bildirib ki, toplantı ölkələrinin əsas hədəf cəbhədə atəşkesin qorunub saxlanması, qan tökülməsinin dayandırılması olub. Bundan başqa Suriya xalqının maraqlarına uyğun şəkildə siyasi həlle nail olunması və bununla da ölkədə davamlı sabitliyin əldə olunması ilə bağlı görülə biləcək işlər müzakirə olunub. Türkiye prezidenti optimist görünüb. Bildirib ki, Suriyada davamlı sühün əldə olunacağına inanır. Bundan başqa, birgə açıqlamada hərbi həll yolunun deyil, siyasi həlle üstünlük verilməsi, suriyalıların vətənlərinə geri dönməsi prosesinin BMT müsahibəsi altında aparılması barədə razılıq əldə olunub.

Ərdoğan bildirib ki, Ankara 17 sentyabrda Soçi'də Türkiye və Rusiya prezidentləri arasında əldə olunmuş razılışmadı. Türkiye tərefinin üzərində düşən öhdəliklər yerinə yetirilib. Fransa prezidenti Makron isə deyib ki, dünya ölkələrinin Soçi anlaşmasına riyət etmesi lazımdır. Merkel bildirib ki, əldə olunan razılışma əsasında aparılacaq siyasi həll prosesinin sonunda Suriyada ümumxalq seçkiləri keçirilməli və bu zaman ölkədəki vətəndaşlarla yanaşı diaspor, eləcə də xaricdəki suriyalılar da seçkilərdə iştirak etməlidir. Ərdoğan isə bildirib ki, Suriya prezidenti Başər Əsədin taleyi ilə bağlı son qərarı Suriya xalqı verecekdir.

Rusiya prezidenti Putin isə ilin sonuna qədər konstitusiya komitəsinin qurulması təklifini dəstəklədiklərini bildirib. Ancaq o deyib ki, konstituya hazırlıqlarının uğurlu olması üçün onun sakit və Suriyanın hazırkı hakimiyyətinə hörmət içərisində olmalıdır. Bundan başqa, Əsədin aqibəti ilə bağlı müzakirələrin olması sualına cavab olaraq Putin deyib ki, sammitde her hansı şəxsin taleyi ayrıca müzakirə mövzusu olmayıb. Rusiya lideri hədələyib ki, əgər silahlılar siyasi həll prosesinə mane olsalar, İdlibdə silahlı provokasiyalar olsa, Rusiya Suriya hakimiyyətə terror tehlükəsinin qarşısını almaq üçün başlayacağı əməliyyatlara dəstək verəcək.

Qeyd edək ki, sözügedən sammitin sentyabrın 7-də keçirilməsi planlaşdırılsa da, müəyyən səbəblərdən baş tutmamışdı. İndi isə belə görünür ki, Suriya prosesində aktiv ölkələrin İstanbulda bir araya gəlməsi müəyyən mənada ortaq bir variant üzərində razılışmanın olmasını hədəfləyib. Çünkü İstanbul toplantısına Suriyada aktiv hərbi gücü ilə temsil olunan İran və ABŞ dəvet olunmayıb.

Aydın məsələdir ki, Suriyanın gələcəyi ilə bağlı qərarlar Rusiya, Türkiye, eləcə də ABŞ və İrlandan daha çox asılı olacaq. İstanbul sammiti isə bir mənada herbi həldən daha çox siyasi həll prosesi və en əsası ölkənin yenidən bərpə olunması məsələsinin müzakirə etmək üçün təşkil olunub. Lakin görünür ki, İstanbul sammiti həlledici qərarlar baxımından uyğun şəraitdə keçməyib. Bunu verilən bəyanatlar da təsdiq edir.

Diger tərfdən, sammitin rəsmi açıqlamasında liderlərin məhz ərazi bütövülüyünə dərhal vərmiş olmağı, bir mənada sammitin çox ciddi nəticə əldə etmədiyini sübutudur. Çünkü ərazi bütövülüyü məsələsində dünya birləyi həmfikirdir, indi əsas mövzular yuxarıda qeyd etdiyimiz kimi, daha qəti qərarlar tələb edirdi.

Katırladaq ki, Dünya Bankının rəqəmlərinə görə, müharibədən bu yana Suriyaya təxminən 227 milyard dollara yaxın maddi ziyan deyib. Ölkənin yenidən inşası üçün 350 milyard dollara ehtiyac var. Prezident Başər Əsəd isə bu ilin aprelində rusiyalı deputatlarla görüş zamanı ölkənin yenidən bərpə olunması üçün 400 milyard dollara yaxın vəsaitə ehtiyac olduğunu bildirib. Eyni zamanda Əsəd ölkədə infrastrukturun yenidən bərpə olunması üçün 10-15 ilə ehtiyac olduğunu bildirib. Ancaq belə görünür ki, İstanbulda Suriyanın bərpasından öncəki mövzular həllini tapa bilməyib.

□ Kənan RÖVŞƏNOĞLU,  
Musavat.com

**A**zərbaycanın an böyük tikinti məqnatı "Şərur" MTK-nin sədri, "Şərurlu İşfəndiyar" kimi tanınan iş adamı İşfəndiyar Axundov "Yeni Müsavat" a müsahibəsində keçidiyi həyat yolu, hazırkı işləri və haqqında səslənən iddialar barəsində danışdı. İşfəndiyar Axundova müsahibənin ikinci hissəsini təqdim edirik:

(əvvəli ötən sayımızda)  
- *İsfəndiyar bəy, banklara borcunuzun olması ilə bağlı xəbərlər var. Sərr deyilsə, borcunuz nə qədərdir?*

- Təbii ki, banklara borcum var. Bu xəbərləri doğrudur. Hazırda banklara 20 milyon manat borcum var. Bu, mənim üçün çox xırda rəqəmdir. Hər bir adam öz işini idarə etməlidir. Biz həmin pulları götürürən zaman 3 dəfə bahasına obyektlər qoymuşuq. Bir Türküyədə də çox böyük işlər görülrək.

- *Türkiyə iqtisadiyyatında kui gərginlik sizi zərərə saldırmış?*

- Türküyə bizim üçün qardaşdır. Hazırda bəzi güclər orada qarşılıq yaratmağa çalışır. Ancaq Rəcəb Tayyib Ərdoğan bütün bu hiylələrin qarşısını ala bilir. O, çox müdrik insandır. Ümumiyyətə, dünya siyasetini yaxından izleyir. Jurnalist olayı ilə də Türküyəni oyuna salmaq isteyirdilər. Ancaq Ərdoğan yaradılan bu problemi də həll etdi. O, bildiridi ki, mən həm masada, həm də sahədə olacağam. Türküyədəki iqtisadi vəziyyət də bir külekdir. Gəldi we getdi. Doğrudur, orada böyük şirkətlər çox pis vəziyyətə düşdülər. Ən böyük holdinglər orada zərər çekdi. Mənim isə nə zərim oldu, nə də xeyrim. Tikmişdik, sata bilmedik. Saxlaşiq ki, sonra sataq.

- *Maraqlıdır ki, siz heç orta məktəbə də getmədiyiniz halda, bu boyda işlər görüb, böyük raqəmlərlə işləyirsiniz. Buların öhdəsindən necə galırsınız?*


- Hamisi beynimdədir. Bayaq bir sənədlə bağlı satış şöbəsinin müdürüni çığırın, məlumat alıram. Xatirimdədir ki, həmin sənədi bir neçə il önce almışq. Satış şöbəsinin müdürü deyir ki, elə bir şey yoxdur. Değdim get araşdır, tapacaqsın. Araşdırıcı və gördü ki, həqiqətən də sənəd var. Yeni insanların kompüterə yazdıqlarını, mən yaddaşma yazıram. Yaddaşım çox güclüdür. Onu da deyim ki, mən həkimlik də edirəm. Həkimlər deyirlər ki, gel gedək bizimlə xəstələrə bax, pulun yaridan çoxu sizin olsun. Xeyli adamları sağaltmışam. Deyim ki, təzyiq problemlərindən varı ve onu da özü sağaltmışam. Bir neçə il qabaq gözümüz də zeiflik vardi. Onu da özüm sağaltdım. İnsanın özünü iradəsi olmalıdır. Piyada gəzmək, üzmək çox vacibdir. Eyni zamanda qan da vermək önemlidir. Heç bir həkim müraciət etmirəm. Yalnız özüm-özümü sağaldıram. İnsana zərərlə olan bir neçə şey var ki, onlardan əl çəkən, rahat yaşayarsan.

- *Dinə münasibətiniz necə-*



# "Dinlə maraqı qanım, amma Allaha inanıram"

**Şərurlu İşfəndiyar:** "Mən həkimlik də edirəm. Həkimlər deyirlər ki, gel gedək bizimlə xəstələrə bax, pulun yaridan çoxu sizin olsun. Xeyli adamları sağaltmışam"



**"Ağıllı adamı pul və vəzifə dəyişə bilməz. Kim ki pulla, vəzifə ilə dəyişəcəksə, onun gələcəyi yoxdur"**

*dir?*

- Dinlə elə də maraqlanıram. Bircə Allaha inanıram. Bu seyiddir, bu molladır deyə kimlərisə ayırmıram. Mollaların da bəzilərinin danişığını bayənmirəm. Ümumiyyətde, dincə bağılı deyiləm. Ancaq yas mərasimlərində iştirak edirəm. Bu, bizim borcumuzdur.

- *Hazırda Bakının bir neçə yerində sürüşmə hadisəsi baş verir. Konkret olaraq, sizsə, Badamdarlı vəzifətin günahkarı kimdir?*

- Günahkar sakinlərin özəridir. İnsanın hədəfi, baxışı olmalıdır. Ümumiyyətde, hər zaman təhlükeli şeylərdən uzaq olmuşam. Çünkü insan özünü və həyatını qorunmalıdır. Bu günde qədər Bakı şəhərində 100-dən çox bina tikmişəm. Mənim həyatım o binaların hər birində asılıdır. O binalarda nə isə olarsa, bununla da mənim həyatım sona çatar. Ona görə de binaların fundamentindən tutmuş, son tamamlan-

naşma, fikir düzgün olmalıdır. İnsanların hamısı dövlətini, milletini, prezidentini qoruma-lıdır. Azərbaycan günbəgün inkişaf edir. Xoşbəxt adamıq ki, Azərbaycanda yaşayıraq.

- *Azərbaycanda bunun qarşımı almaq üçün hansı sistem yaradılmalıdır?*

- Ya Əmlak Məsələləri Dövlət Komitəsində, ya Bakı Şəhər İcra Hakimiyətinin nəzdində bir orqan yaradılmalıdır. Mənzil almaq istəyen getməlidir həmin orqandan qeydiyyatdan keçməlidir. Orada qeyd olunmalıdır ki, filan MTK-nin tikdiyi binada məsələn, 5-ci mərtəbə bu vətəndaşa satıldı. Mənzili qaytaran zaman da gedib həmin qurumdan qeydiyyatdan çıxmışdır. Mən bunu təklif kimi irəli sürəndə Daxili İşlər Nazirliyi çox

Allah mənim ömrümü də verib. 68 yaşım var, çox sağlamam.

- *Bayaqdən tez-tez "çətin ömr" ifadasını işlədirsin. Nəyi nəzərdə tutursuz?*

- 25 yaşına qədər bənnə işləmişəm. Söhbət tek bənnəliqdan getmir. Uşaq olanda hər gün 14 kilometr yol gedib, 2 növbə işləyirdim. 12-13 yaşında minirdim qatara, gedirdim İrevanı. Onun içərisini müxtəlif xırda eşyalarla doldurub, gətirib satırdım. Küçələrdə top, albom satırdım. Çörəkpulu qazanmaq üçün dayanmirdim. İndiye qədər mənə heç kim kömək etməyib. Heç kim əlimdən tutmayıb, qabağa çəkməyib. Hamisini öz zəhmətimlə qazanmışam. 2-3 ay fehle işlədim, gördüm ki, bənnə ondan yaxşıdır, bənnə oldum. Sonra

bəyendi. Ancaq bəzilərinin xoşuna gelmədi.

- *İsfəndiyar bəy, aksessuarlara münasibətiniz necədir? Sizin də bahalı saatları niz varmı?*

- Vəllah, mənim elə şeyləre maraqlı yoxdur. Maşınıma baxsanız, görərsiniz ki, nece sadə vəziyyətdədir. Heç saatı da yoxdur. Pencəyimin qiyməti 50 manatdır, köynəyi mi də 30 manata almışam. Telefonumun isə qiyməti 300 manatdır. Mənən olsa 2-3 min manatlıq maşında gəzərem. Ancaq düşünürəm ki, insanlar ona da başqa don geyindirirler ki, qiymətlər qalır. İnsanların çoxu bəzən ucuzluluğa, boş reklamlara qaçıb, aldanırlar. Qəpik-qəpik yiğidqları pulu 5 dəqiqənin içərisində bir "məşənnik" aparır. Xalqı da, dövləti də qorumaq lazımdır. Bulvarda gəzən zaman görünürəm ki, kimlərə əlinde ne isə yeyib, kağızını da atırlar küçəyə. Onlara yaxınlaşış deyirəm ki, bu ölkə də bulvar da bizimdir. Buranı niyə çirkənləndirirsiz? Həmin insanlar məni bəşə düşüb üzr isteyirlər. Hər şeyi cənab prezidentin üstüne atmaq lazımdır. Bəzən toy zalında otururam və görürəm ki, bir insanın ətrafi doludur uşaqlarla, bu da sıqaret çekir. Ona da yaxınlaşış xahiş edirəm ki, gələcəyimizi məhv eləməsin, sıqareti çöldə çəksin. Bunları deyəndə təzyiq etmərəm. Xahiş edirəm. İnsanı şirin dille başa salmaq lazımdır. Ya-

yavaş-yavaş yüksəldim və öz işimi qurdum. İndiki ofisim də proyektini özüm çəkmişəm.

Yeni beynimdəki fikri həyata keçirməyə çalışıram. İndiye qədər heç kimdən məsləhət də almamışam və sonu da yaxşı olub.

- *Biznesinizi nə zamansa xaricə köçürmək istərdiniz?*

- Xaricdə işləmək də olar. Ancaq vətəndən imtina edib, getmek mümkün deyil. Əsas sərmayən vətənde olmalıdır. Təxminən 10 il qabaq bir cavən oğlanla söhbət edirdim.

Dədi ki, mən çox savadlı oğlanam, ancaq arxam yoxdur. Ona dedim ki, səni özüme oğul kimi qəbul edərəm. Adını çəkməyəcəm. Bu gün həmin şəxs dövlətə milyardlarla xeyir verir. Həmin adam mənimlə şərli ev də tikir və hazırla 200 mühəndisi var. Heç bilmirdim ki, həmin adam hansı rəyondandır, kimdir. Görürsən ki, bu adam istedadlıdır, ona yardım etməlişəm. Olub ki, xeyli adama kömək etmişəm, ancaq heç bir nəticəsi olmayıb. Kiməse kömək edəndə ondan nə isə güdmürəm. Çok insana kömək etmişəm. Adam olub ki, gelib məndən iş istəyib. Görmüşəm ki, ağılli uşaqlardır. Onlara ayda 15 min manat maaş verirəm. Halbuki, bu adamlar məndən 600-700 manat maaş istəyiblər. Görmüşəm, ağılli, zəhməti yerindədir, istəməmişəm ki, əziyyəti yerdə qalsın. Hər şeyi gərek düzgün qiymətləndirəsən.

□ **ƏLİ RAIS,**  
"Yeni Müsavat"  
Fotolar: Elçin ƏKBƏROV

**O**ktyabrim 22-24-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) Baş Assambleyası keçirildi. Məlumat üçün bildirim ki, Baş Assambleya 4 ildən bir keçirilir, qurumun əsas orqanı hesab olunur.

Budəfəki Baş Assambleyanın əsas gündəmi təşkilatın nizamnaməsində bəzi dəyişikliklərin edilmesi, o cümlədən strukturun yenilenməsi və ən əsası, sədr də daxil olmaqla rəhbər heyətin seçilməsi idi. Ancaq buna qədər də tədbirdə xeyli maraqlı hadisələrlə rastlaşıldı.

Daha once də bu təşkilatın bir neçə mühüm tədbirində iştirak etmişən. Həm də mövzü müsəlman ölkələri olduğu üçün mənəm məraqqı dairəmdə idi. Bu səbəbdən də Forumun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəvəti göydən düşmə oldu.

Assambleya İstanbulun ən məşhur hotellərindən biri hesab olunan "Swissotel The Bosphorus"da keçirildi. 45-dən çox ölkənin 60-dan artıq rəsmi təmsilcisinin qatıldığı toplantı həm də ona görə diqqət mərkezində idi ki, son illərdə bu qurum İOT daxilindəki digər təşkilatlardan fərqli olaraq dəfələr, o cümlədən səlahiyyət sərhədlərinin günü gündən genişləndir. Bundan da dərhal mühümü bu təşkilatın İOT-in digər qurumlarından fərqli olaraq passiv olmaması, son illərdə ciddi layihələrə imza atması və yüksələn nüfuzdur.

Bu mənədə İOT GF-nin də daha aktiv və təsirli - ən azından gənclər iş sahəsində - quruma əvvəlmiş üçün effektiv və işlek mexanizma ehtiyac var.

Məhz bu səbəbdən 2016-ci il İstanbul toplantısında qurumun daha da genişlənərək sadəcə milli gənclər platformaları, yeni QHT və vətəndaş cəmiyyəti institutlarının deyil, müsəlman ölkələrinin gənclər nüfuzunun, yeni hökumətlərin bu qurumda təmsil olunması və bunun sayəsində gənclər sahəsində İOT çərçivəsində daha effektiv iş aparılması düşündürdü. Qısa olaraq onu deyim ki, müsəlman ölkələri əsasən gənc əhali hesab olunur, demografik artım sürətlidir, əhlinin çox hissəsinə gənclər təşkil edir. Eyni zamanda ən böyük problem də gənclər sahəsindədir. Bura işsizlik, mühərbiyyət, radikal islamçı qruplar, terror təşkilatlarına üzvlük kimi global problemlər daxildir. Yeni əslində müsəlman ələmində dəyişikliyə başlamaq üçün məhz gənclərdən başlamaq hardasa zəruretdir.

Son illərdə İOT GF tərefindən bir sira layihələr, o cümlədən artıq 3-cü ildir müsəlman ölkələrinə səs getirən müsəlman ölkələrinə səs verən müzakirələrə səbəb oldu. Nəhayət, uzun müzakirələrdən sonra təşkilatın sədri Elşad İskəndərovun təşəbbüsü ilə İOT tarixində bir ilk olaraq İOT GF-nin tərkibində ikipalatalı sistem yaradılmışdır. Bu isə ciddi müzakirələrdir. Bu müddədən əsasən İOT GF-nin palatalarından birində dövlət qurumları, yeni nazirlik və ya müvafiq qurumlar, ikincisində ise vətəndaş cəmiyyəti təmsil olunacaq. İOT GF-nin gənclərlə bağlı qərarları məhz her iki struktur tərefindən təsdiqləndikdən sonra güvəye minmə olacaq. Bu isə İOT sisteminde yenilikdir.

Təqdimatı sırasında, xüsusən də ikinci hissədə, yeni sədr və strukturun seçilməsi zamanı həyəcanlı dəhliz diplomatiyası, münaqişə və gizli təşkilatlanmanın müşahidə etdim. Məsələ ondadır ki, təşkilatın statusu və paralel olaraq əhəmiyyətinin yüksəlməsi, digər tərəfdən təşkilatlı qurucularından olan, son 4 ildə sədrlik edən azərbaycanlı diplomat Elşad İskəndərovun (Dini Qurumlarla İş üzrə

səlman ölkələri üzərində ağır yük iddi, bunun Assambleyaya da təsir etməsi qəfişməz idi. Belə də oldu, tədbir kifayət qədər gərgin atmosferde davam etdi.

Maraqlıdır ki, bəzi Afrika ölkələr yeni struktur dəyişikliyinə etiraz edərək bildirdilər ki, İOT GF-də strukturun dəyişib rəsmi dövlət idarələrinin gelmesi bu qurumdakı və-

Dövlət Komitəsinin sabiq sədri - K.R.) səlahiyyət müddəti başa çatdığı üçün sədr postu uğrunda ciddi mübarizə getdi və bu səbəbdən də gözənləndiyi kimi Assambleya xeyli heyecanlı keçdi.

Daha önceki (2016 İstanbul və 2018-ci il Bakı - K.R.) toplantıların təcrübəsinə əsasən, bu dəfə də mübarizə Türkiye və ərəb ölkələri

İOT GF-nin təsisçi ölkəsidir və qurumun baş ofisinin İstanbulda yerləşməsinin verdiyi üstünlükdən istifadə edərək Türkiye tərəfi kompromis olmadan birbaşa seçki keçirilmesi və bütün rəhberliyi və salahiyətləri görmək istəməsi iclasdakı gərgin ab-havani dada artdı.

Ancaq müzakirələr yalnız ho-

tərefindən hər iki təreflə ayrılıqda danışqlar apardılar və bu, nəticə verdi. Türkiye və ərəb qrupu arasında yaranmış gərgin vəziyyət, anlaşılmazlıq məhz Bakının təşəbbüsleri ile hellini tapdı. Hətta bu səbəbdən bir neçə dəfə toplantılar təxire salındı və ya gec başlamalı oldu. Çünkü hər kəs dəhlizlərdə bəzən gecə yarına qədər görüşlər,

mat Elməddin Mehdiyev isə Avrasiya Regional ofisinin baş direktoru seçildi.

İOT Gənclər Forumunun yeni sədri Taha Ayhan seçildikdən dərhal sonra "Yeni Müsavat" açıqlamasında bildirdi ki, təşkilatın quruluş prinsiplərinə sadıqlik davam edəcək, müsəlman dünyası gəncləri arasında əlaqələrin möhkəmləndirilmesi, ümmət ideyalarının təbliğİ davam edəcək.

Sitat: "Təşkilatın yaranmasından bu yana 14 ilde Türkiye və Azərbaycan tərəfinin birgə çalışmaları nəticəsində böyük uğurlara nail olub, ciddi irliliyiş əldə edilib. İnşallah bu gün də Türkiye və Azərbaycan dövlətlərinin dəstəyi ilə bu qardaşınız yekdilliklə təşkilat-

# Bir-biri ilə savaşan müsəlmanlar və gəndlik

**İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasından qeydlər**



tələk iclas zallarında və ya dəhlizlərdə, nömrələrdə getmirdi. Gərginlik siyasi paytaxtlara da yansişdi. Hətta dəhlizlərdəki pıçılıqlardan məlum oldu ki, gərginliyin pik nöqtəsində rəsmi Ankara və İordaniya kraliyət sarayı təmsilçiləri arasında gərgin telefon diplomatiyası baş verib.

Ərəblər iki il əvvəlki kimi yənə də etnik amildən yaranınmağa çalışırdılar. Və bunun güclü nəticəsi də oldu. Baxmayaraq ki, Səudiyyə tərəfi tədbirdə zahirən xeyli passiv idi, ancaq arxa fondı əsas oyuncularını bəri də onlar id. Ümumilikdə İordaniya, İraq, Livan, Liviya aktiv cəbhə idi. Ən çox diqqəti cəlb edən isə İraq idi. Baxmayaraq ki, İraq gücünü və təsirini itirmiş bir ölkədir. Ancaq ərəb diplomatlar həm nizamnamənin yenilənməsində, həm də rəhbərlik seçimlərində ən aktiv diplomatik qrup idi.

Maraqlıdır ki, öten dəfələrdə də qeyd etdiyim kimi, Azərbaycanın İOT içerisinde, o cümlədən gənclər təşkilatı içerisinde ciddi nüfuzu var. Seçkilerdə də müshahidə etdiyim bir dətal diqqətimi çekdi. Məhz siyasi müləhizələrin əsas tutuluğu seçkilderde islam aləminin bütün cinah ölkələri, bir-biri ilə rəqabətde olan dövlətlər belə Azərbaycanla bağlı səsvermədə dəstək nümayiş etdirirdilər. Bu münasibət dəhliz diplomatiyasında da özünü göstərdi, xüsusən 2 və 3-cü günlərdəki gərginlikdə əsas arbitr Azərbaycan oldu.

Bele ki, təşkilat içərisində yaranmış gərginliyi aradan qaldırımaq üçün Azərbaycanın dövriyyəye girməli oldu. Getdikcə artan gərginlik fonundan bu, zərurətə çevrildi. Həm Azərbaycan nümayəndə heyətinin sədri, gənclər nazirinin müavini Fərhad Hacıyev, həm də təşkilatın rəhbəri, İKGF-nin sədri

danişqlar davam etdi. Nəhayət, uzun müzakirələrdən sonra ərəblər və türklər arasında ortaq variant tapıldı. Əldə olunan kompromise əsasən regional ofislərin (hələlik yeganə regional ofis Bakıda yerləşən Avrasiya regional ofisi - K.R.) salahiyət sahəsi genişləndirildi, müyyən müstəqillik verildi. İkincisi, bundan əvvəlki praktikaya uyğun olaraq İstanbulda yerləşən icraçı direktor postuna azərbaycanlı direktor təyin olunması, vitse-prezident postlarının da səlahiyyətlərinin artırılması, forumun həyata keçiridiyi programların regionlara arasında da adətli bölgüsündə rəziləşdirildi. Bunun nəticəsi olaraq ərəb qrupun son anda naməzədiyi geri çəkərək vitse-prezident postu ilə razılaşdı.

Razılışma elde olunduğu üçün assambleyanın sonunuğu, oktyabrın 24-də keçirilən səsvermədə ciddi fikir ayrılıqları olmadı. Səsvermə nəticəsində yeganə namizəd olan Türkiyənin təmsilcisi Taha Ayhan yekdilliklə təşkilatın yeni sədri seçildi. Bundan başqa təşkilatın yeni strukturuna əsasən 3 vitse-prezident prezident seçildi. Afrika ölkələri qrupundan Qəmbiya təmsilcisi Lamin Darboe, ərəb qrupundan İordaniyadan Əli Həddad, Asiya qrupundan isə İndoneziyadan Tənafik qurumun vitse-prezidentləri seçildi.

Təşkilatın yeni dəfələrdə baş katibi Azərbaycan təmsilcisi Rəsul Ömərov seçildi. Bundan başqa təşkilatın Avrasiya regional təşkilatının 5 nəfərdən ibarət İdarə Heyəti seçildi, Azərbaycan təmsilcisi, uzun illər Avrasiya şöbəsində rəhbərlik etmiş, din sahəsində ciddi təcrübəsi olan, DİQDK-nin sabiq sədr müavini Elçin Əsgərov qurumun idarə Heyətinin sədri, diplo-

tin sədri seçilib. Başqa Türkiye və Azərbaycan olmaqla ümmət gəncləri üçün çalışacaq. Bu işdə azərbaycanlı qardaşlarımızın dəstəyinə möhtacıq. İnşallah gələcəkdə çox gözəl və xeyli işlər imza atmaq nəsibimiz olur".

Türkəy tərəfi də bildirdi ki, təşkilatın bundan sonra böyüdüsi, aparılan kursun və Azərbaycanın uzun illərdir apardığı işlərin davamı olacaq. Hər halda bu mərhələni necə deyərlər qansız-bələsiz atlattı, müsəlman ələmi. Bir gün əvvəl qədər həddən artıq səbəb, gərgin olan, hətta bəzən işi notaya qədər aparmağa hazırlanmış nümayəndə heyətləri nəhayət birşa bildilər. Seçkiden sonra hər kəs sevinçli idi, bir-biri ilə foto çəkdi, təbrikləşən insanlar idi. Bu da bir mənədə mövcud problemlərin hamisini həlli yollarının olduğunu göstərir.

Tədbirdə Azərbaycanın bu şəkildə aktiv və tarazlaşdırıcı mövqeyi çox böyük diqqət və hörmətə qarşılandı. Hətta kuluar səhəbtindən birbaşa Azərbaycan prezidenti tərəfindən Türkiyəye aktiv diplomatik dəstək verilməsini tapşırıldı bildirildi.

Bu dəstəkə yanaşı İOT içərisində Azərbaycanın yüksək nüfuzu, bütün təkiflərin bütün üzvlər tərefindən qəbul olunması nəticə etibarı ilə müsəlman ələmində onsuza da gərgin olan münasibətlərə əlavə gərginlik qatmadı. Əksinə, sonda barışq və qarşılıqlı anlaşma oldu.

Üstəlik, məhz bu aktivlik və fəaliyyət nəticəsində Azərbaycan sədər postundan getəsə də, təşkilatda nüfuzunu qoruyub saxladı, azərbaycanlı diplomatlar mühüm postlarda temsil olundu.

Azərbaycanın bu etibar və nüfuzu Assambleyanın qapanış mərasimində da özünü göstərdi. İOT-in fərqli üzvləri tərefindən sədr, qurumda 14 il rəhbərlikdə təmsil olunan Elşad İskəndərov təltif olundu, xüsusi təşəkkürler bildirildi. Bunu bağlanması mərasimində iştirak edən Qətərin, Fələstinin gənclər və idman nazirleri, eləcə də İOT-in rəhbərlik təmsilçilərinin çıxışları da göstərdi.

Xatırladaq ki, 45 ölkənin təmsil olunduğu İKGF 2004-cü ildə Bakıda keçirilən Təsis Assambleyasında yaradılıb, 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq təşkilat statusu alıb. 2006-cı ildən Baş Qərargahı Türkiyədə, 2010-cu ildən isə Avrasiya Regional Mərkəzi Bakıda diplomatik təsisatlar olaraq qeydiyyatdan keçiblər. Təşkilatın son 4 ildə sefir Elşad İskəndərov rəhbərlik edib.

□ **Kənan RÖVŞƏNOĞLU,**  
Bakı-İstanbul-Bakı

**B**u gün Türkiyənin Cumhuriyyət bayramıdır. Qardaş ölkədə respublika üsul-idaresinin qurulmasından 95 il ötür. Bu önemli tarix Türkiyədə böyük təntənə ilə qeyd olunacaq.

Türkiyənin son 10 ilde böyük sıçrayışa imza atması, dünyanın en öndə gedən ölkələrindən birinə çevriləməsi, eləcə də Azərbaycanla olan qardaşlıq münasibətləri və bunun fonunda hələ de Türkiyə-Azərbaycan hərbi ittifaqının qurulmamasını qardaş ölkədə yaşayın azərbaycanlı politoloq Toğrul İsmayılla dəvərləndirdik.

Toğrul bəy Türkiyənin bölgədə ağırlığını ortaya qoyan, iradəsini nümayiş etdirən bir ölkə olduğunu söylədi: "Son on ilde Türkiyədə insanların yaşayış durumlarında ciddi artımlar var. Bu gün Türkiyənin qarşısında duran en böyük məsələlər - iqtisadi islahatların aparılması, ölkədə demokratik cəmiyyətin ortaya qoyulması, söz azadlığının təmin edilməsidir. Burada önemli olan en ciddi məsələlərdən biri bölgədə baş verən hadisələrdə Türkiyənin hansı dərəcədə yer almışdır. Görüşümüz qədəri ilə bölgədə çox ciddi hadisələr cəreyan edir, böhran var. Bu Türkiyəyə də toxunur. Qardaş ölkəyə siyasi və iqtisadi yönədə təsirləri mövcuddur. Rəsmi Ankara son illərdə qarşılaşmadığı çox ciddi problemlərlə üz-üzədir. Bunun başında da



Mustafa Kamal Atatürk

# Türkiyənin Cumhuriyyət bayramıdır

**Toğrul İsmayıllı:** "Azərbaycanın Türkiyə ilə ittifaq qurması ehtimalı yüksəkdir"



Suriyada baş verən hadisələrdən doğan köç məsəlesi. Onu da qeyd edim ki, Tür-

Kiyə inkişaf etdikcə, problemi olan müsləman ölkələrdən də bura sığınanların sayı artır. Türkiyə bu gün tarixində heç görəmediyi bir "köckün hərəkatı" ilə üz-üzə qalıb. Bunu açıq şəkildə deyə bilərik. Təxminən 6.5 milyondan çox Türkiyə köckün qəbul edib. Qardaş ölkə gücləndikcə, problemləri daha çox üzə çıxmaga başlayır. Bu problemləri aşdıdan sonra Türkiyənin daha güclü olacağını düşünürəm. Daxili siyasetdə yeni bir mərhələyə qədəm qoyulub. Prezident üsul-idaresine keçilmiş yeni bir mərhələ yaşa-nır. Prezidentin xalq tərəfindən seçilməsi də son illərin yeniliklərində biridir".

İletin güclü olması bir çox problemlərimizin hellinə getirib çıxara bilər. Güclü Türkiye, güclü Azərbaycan bölgədə barış deməkdir. Bunları qətiyyən unutmaq olmaz. Güclü Türkiye həm də etrafda sülh-əminanlıq, qardaş ölkə üçün rahat yaşamaq deməkdir. Baxdıǵımız zaman görürük ki, Türkiye son 15 ilde hər zaman barışdan yana olmuş, savaşlara qarşı olub. Bu baxımdan güclü Türkiye barış da deməkdir".

T.İsmayıllı Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqın olmamasının səbəblərdən də

cağı istisna deyil. Ölkəmiz elə bir regionda yerləşir ki, onun uzun müddət tərəfsiz qalması imkansız görünür. Ətrafdakı böyük güclərin maraqları, həm-lərə artdıqca, Azərbaycan istəsə də, istəməsə də, təref olmaq məcburiyyətində qalacaq. Ona görə də, yaxın zamanlarda Azərbaycanın Türkiye ilə ittifaq qurması ehtimalı yüksəkdir. Belə olmasa, yeni Azərbaycan Türkiye ilə ittifaqa getməsə, qoşulmalı olduğu alternativ birliliklər arasında seçim edə bilər".

□ **Cavansır ABBASLI,**  
"Yeni Müsavat"

# Böyük dövlətlər İran neftindən imtina edir: Azərbaycan üçün 2 mühüm məsələ

**Ekspert:** "Türkiyə İran neftindən imtina etsə... çox maraqlı situasiya yaranıb"

**C**in hökuməti öz neft şirkətlərindən İrandan xam neft alma-mağı istayıb. Bu barədə xarici metbuatda məlumat yayılıb. Məlumatlarda ABŞ-in sanksiyaları ilə əlaqədar "China National Petroleum Corp." ilə "Sinopec" in İrandan neft tədarükünə dayandırıldığı bildirilir. Lakin mənbələrə görə, hər iki şirkətin İrandan neft tədarükünü dayandırması müvəqqəti-dir. ABŞ-la aparılacaq damışqlardan sonra tədarük yeniden bərpa edilə bilər.

Bundan önce isə Hindistana hüm mərhələsinə, yeni İranın en böyük neftçilərindən olan "Reliance" şirkəti İrandan neft idxlərini dayandırdı. Bu barədə "Reliance" şirkətinin rəsmiləri qeyd olunur. Bəyannatda bildirilib ki, Hindistan şirkətinin İran neftindən imtina etməsi, Amerikanın İran neftinin satışına qoymağa hazırlaşlığı sanksiyalarla əlaqədardır və şirkət bundan sonra neftə olan ehtiyacını regionun neft istehsal edən digər bir neçə ölkəsindən təmin etmək qərarına gəlib. Hind şirkətinin neft müqavilələri bağlayacağı ölkələrin adları açıqlanmayıb.

Onu da qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampin imzaladığı sərəncama əsasən, Amerikanın İran'a qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılib. Vaşingtonun İran'a qarşı sanksiyalarının 2-ci və ən mü-

yabın 4-də Amerikanın sanksiyaları çox şiddetli olarsa və heç bir ölkə İrandan neft almasa, bu, kifayət qədər ciddi zərba olacaq. Ardınca İran Ümumdünya Bank sisteminən də kənarlaşdırılsara, o zaman iqtisadiyyatında daha böyük geriləmə gözlənilir. Yeni həm İran realının kəskin dəyərdən düşməsi, həm də iqtisadi vəziyyətin ağırlaşması və insanların yoxsullaşması prosesinin sürətlənməsini görebilər. Lakin bir məsələ var. Bele ki, son iki gündür İran tərəfi israrla bəyan edir ki, Avropa ölkələri bu sazişdən çıxmayıb deyə, onlarla iş-tənilən şərtlərlə müzakirelərin davam etdirilməsinə razıdır. Bundan əlavə, Rusiya tərəfindən də maraqlı dəstək açıqlaması oldu ki, İran neftini Rusiya ala bilər və öz nefti kimi xaricə satar. Onsuz da Rusiyaya qarşı kəskin sanksiyalar mövcuddur. İran neftinin Çindən sonra ikinci en böyük alıcısı Türkiyədir. Hələ ki, Türkiye də İran neftində tamamilə imtina edəcəyi barəsində açıqlama verməyib. Bu da çox güman ki, Amerika ilə gizli sövdələşməyə getmək istəyir. Birjalar da bu xəberin təsdiqini gözləyir. İran neftinin Çindən sonra ikinci en böyük alıcısı Türkiyədir. Hələ ki, Türkiye də İran neftində tamamilə imtina edəcəyi barəsində açıqlama verməyib. Bu da çox güman ki, Amerika ilə danışçıların

kələrinin bunu başqa yerdən predmetidir. Yeni Türkiye İran neftindən imtina etsə, əvəzinədə Amerikanın öz maraqları çərçivəsində nə isə almaq istəyir. Ona görə də çox maraqlı situasiya yaranıb. Lakin hər bir halda sərf İran iqtisadiyyatı baxımdan noyabr ayından sonra çox ciddi dalğalanma gözlənilir. Çox güman ki, İran realının növbəti kəskin devalvasiyasının şahidi olacaq. Eyni zamanda, İran məhsullarının dünya bazarına çıxması, yaxud xaricdən İran'a gətirilən məhsulların həcmının azalması üçün kifayət qədər şərait yaranacaq".



Iqtisadçı bildirib ki, proseslər Azərbaycan iqtisadiyyatına təsir edəcək: "Azərbaycanla bağlı iki mühüm məsələsə var. Çok güman ki, Boltonun da Azərbaycana səfəri zamanı bu məsələlər müzakirə predmeti olub. "Şimal-Cənub" Beynəlxalq Neqliyyat Dehlizi layihəsi çərçivəsində 500 milyon dollarlıq investisiya müqaviləsi var. Bu müqaviləyə görə, Azərbaycan İrana kredit verəcək və yolun çəkilişində hemin kreditdən istifadə olunacaq. Bu məsələ sual altına düşüb ki, bundan sonra proses neçə olacaq. Məsələ ilə bağlı heç bir açıqlama yoxdur və çox güman ki, bu layihənin gecikməsinin şahidi olacaq. İkinci məsələ isə İran-Azərbaycan arasında kifayət qədər geniş ticarət dövriyyəsinin olmasına. Bu ticarət dövriyyəsini də çox zaman banklar üzərində həyata keçirilirdi. Pul köçürülmələr dayanırlırsa, Azərbaycanla İranın ticarət münasibətlərinin taleyi də sual altına düşəcək. Bu ya nağd pul şəkilində həyata keçiriləcək, ya da iki ölkə arasında ticarət dövriyyəsi ciddi şəkildə zəifləyəcək. Başqa istiqamətlər üzrə Azərbaycanın problemləri olmayacağına qeyd edəcək. Yeganə qaz məsələsi var ki, Naxçıvanın vəriliq qazın və ya elektrik enerjisinin yerinə İrana qaz veririk. Bu da çox cüzi bir həcmidir və satış kimi nəzərdə tutulmayıb. Ona görə də hesab etmirmək, Naxçıvanın təminatı ilə bağlı problem yaransın".

□ **Əli RAIS,**  
"Yeni Müsavat"

Dünən qonşu Gürcüstanda prezident seçkiləri keçirilib. Bületinlərdə 25 şəxsin adı yer alsa da, seçki başlayana qədər iddiaçılarından Akaki Asatiani və Vaxtanq Qabuniya geri çəkildikləri üçün gürçü xalqı 23 namizəd arasında seçim etməli olub.

Məntəqələrin 08:00-da açıldığı budəfəki seçkilər bir ilklə yadda qalıb. Belə ki, prezident əvvəlki illərdən fərqli olaraq, bu defə 6 illiyə seçilirdi. Seçkiləri 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəcisi izləyib. "Report Gürcüstan" mətbuatına istinadən xəber verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər. Qeyd edilir ki, seçkiləri həmçinin 73 yerli müşahidəçi təşkilatdan 22000-dən çox müşahidəçi və seçki subyektlərinin 82000 nümayəndəsi izləyib.

Məlumatata görə, seçkilərdə 16 səfirlək də daxil olmaqla, 58 beynəlxalq müşahidəçi təşkilat, NATO və ATƏT-in, Avropa Şurası və Avropa Parlamentinin, Polşa Seyminin, GUAM ölkələrinin, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının üzvləri və çoxsaylı ölkələrin seçki komissiyalarının üzvləri akkreditə olunublar. Səsvermə prosesini 125 KIV-dən 2000-dən çox jurnalist işıqlandırıb.

"Gürcüstanda prezident seçkiləri böyük maraq doğurur". Bunu ATƏT-in xüsusi koordinatoru, beynəlxalq təşkilatın qısamüddətli müşahidə missiyasının rəhbəri Kristian Vigenin deyib: "Seçkiləri müşahidə edir, Gürcüstan xalqı ilə həmreylərə oldumuzu bildiririk. Bu seçkilərin azad və ədaləti olacağınə əmin olmaq istəyirik. Çox obyektiv qiymətləndirmə aparıq. Ümidvarlıq ki, seçkilər dinc olacaq. Gürcüstan xalqının seçkilərdə iştirak etmək imkanının və nəticənin onların iradəsinə uyğun olacağına inanırıq. Bu, bizim missiyamız və vəzifəmizdir".

Gürcüstanın baş naziri Mamuka Baxtadze ölkədə keçirilən prezident seçkilərində səs verib. Seçiminin ardından o bildirib ki, ölkənin inkişafına, Gürcüstanın ənənələrinə və Gürcüstanın Avropa seçimine səs verib. Onun sözlərinin görə, hökumət səsvermənin dinc və şəffaf keçirilməsini təmin etmək üçün mümkün olan hər şeyi edir.

Seçkiləri müşahidə edənlər arasında Azərbaycandan qonşu ölkəyə gedən deputatlar da olub. On-



vili qalib gələcək".

Qəzet çapa gedərkən ilkin nəticələr hələ məlum olmadığı üçün seçkinin yekunları barədə geniş məlumat verə bilmədik. Amma bununla belə namizədlərdən 3-ündən birinin qalib gəlmə, yaxud iki iddiaçının növbəti tura keçəcəyi dəqiq idi. Bunlar keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güç birlikdədir" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze idi. Bunlarla yanaşı, Gürcüstan-

ilə gelir. Bu konsepsiyanın müəllifi Saakaşvili və onun komandasıdır. Gürcüstanda fərqli bir mühit yarana bilər. Saakaşvilinin ora gelişmiş baştuta bilər. Bununla da ölkə xüsusi diqqət mərkəzinə gələr. Nəticədə postsovet məkanında demokratik yönəlislətlərin yeni bir dalgası başlaya bilər. İstənilən halda islahatçı xəttin hakimiyyətə gelişmiş Gürcüstan və region üçün daha önemlidir".

Z.Məmmədli ikinci tur ehtimalları barədə də danışdı: "Bu, mümkündür. Gürcüstan kimi ayıq-sayıq bir

## Gürcüstanda prezident seçkisi - Soydaşlarımız hansi namizədə səs verdi? Zəlimxan Məmmədli: "Gürcüstanda bundan sonra fərqli bir mühit yarana bilər"



lardan Musa Quliyev seçkilərin gedisi barədə jurnalistlərə məlumat verib: "Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilir. Məntəqələrdə xalqın öz niyyət və arzusunu ifadə etmək üçün bütün imkanlar yaradılıb. Seçkinin gedisi və nəticələrinə təsir edə biləcek

şı ilə bağlı modern.az-a məlumat verib: "Gürcüstanda prezident seçkiləri sakit və demokratik şəraitdə keçir. Ara-sıra müxalifet nümayəndələri tərəfindən provokasiya hallarına yol verilir. Amma biz bunun geniş şəkildə yayılmasına imkan vermirik".

Gürcüstanın hakim partiyası prezident seçkilərində səsvermələr zamanı bir sıra pozuntuların olduğunu bildirib. Bu barədə hakim "Gürcü Arzusu" Partiyasının lideri, deputat Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib: "Seçki məntəqələrinin eksəriyyətində Milli Hərəkat Partiyasından və digər müxalifət partiyalarından olan komissiya üzvləri funksiyaların bölüşdürülməsi üzrə püşkatmadə iştirak etmirlər. Bu isə seçki qanununun pozulması deməkdir. Rustavi şəhərindəki məntəqələrdən birində həm "Gürcü Arzusu" Partiyasının, həm də müxa-

lifətyönümlü təşkilatların "exit poll"u keçirilib. Bu təşkilatların nümayəndələri bizi tərəfdəş təşkilatımızın üzvlərinə "exit poll" prosesi keçirməye mane olmağa çalışıblar. Müşahidəçiləri bütün bu pozuntuları hesabatlarında qeydə almağa çağıraram".

Qeyd edək ki, seçkilərdən önce ən çox müzakirə edilən məsələlərdən biri de ikinci turun olacağı yönələn proqnozlar idi. Bundan əlavə, hakim "Gürcü Arzusu" Koalisiyasının bütün inzibati resursları dəstəklədiyi xənim namizəd, ölkənin sabiq xarici işlər naziri Salome Zurabişvili qələbəsinə yönəldiyi, hətta keçmiş baş nazir, milyarder Bidzina İvanishvilinin onun seçki təbliğatına yüksək məbləğdə maliyyə vəsaiti ayırdığı deyilir. Seçki günü İvanishvili deyilənləri dolayı ilə təsdiqləyib.

"Prezident seçkilərində ikinci turun olma ehtimalı çox aşağıdır". "Report" Gürcüstan KIV-inə istinadən xəber verir ki, bu barədə B.İvanishvili prezident seçkilərində səs verdiyi Tbilisidəki Mtatsmində rayonunun 4 sayılı seçki məntəqəsində bildirib: "Gürcüstanın Avropa seçimi üçün səs verdim. İkinci turun olma ehtimalı çox aşağıdır, amma belə ehtimal var. İkinci tur olarsa, heç bir sual işarəsi olmayaq, 100% Salome Zurabişvili

dakı soydaşlarımızın hansı "exit poll"u keçirilib. Bu təşkilatların nümayəndələri bizi tərəfdəş təşkilatımızın üzvlərinə "exit poll" prosesi keçirməye mane olmağa çalışıblar. Müşahidəçiləri bütün bu pozuntuları hesabatlarında qeydə almağa çağıraram".

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Yeni Müsavat" a bunları dedi: "Mətiqlə, siyaset elminin incəlikləri ilə yanaşsaq, bir neticə ola bilər. Amma kapitalist gücünə gəldikdə, fərqli nəticələr görünür. Bir namizəd əgər vəd etdiklərini yerinə yetirmirsə, avtomatik onun nüfuzu azalır. Bidzina İvanishvili populist şüərlərə gəldi, soydaşlarımızı buxovlardan azad etməli idi, vezifələr vermeliydi. Amma bunların heç biri olmadı. Bu baxımdan soydaşlarımız son 30 ilə baxıb onların maraqlarına cavab verən birisini axtarmalı idı. Seçici artıq şüərlərdən qorxur. Saakaşvili dönəməsi soydaşlarımızı qorxulu həyatdan azad həyata çıxardı. Hazırda Saakaşvili komandasından iki üzv namizədir, David Bakradze və Qriqol Vaşadze. Ayri-ayri partiyalarda olsalar da, islahatçı komandanadan gəlirlər. Digər bir xətt de İvanishvili xəttidir. Savaş bu xətlər arasında gedir. Mövqeyimiz budur ki, Vaşadzenin şansları daha yüksəkdir. O əvvəllər yarımcı qalmış işləri bitirmək, Gürcüstanı Avropaya bir qədər də yaxınlaşdırmaq, İvanishvili komandası dönenin də Gürcüstanın imicinə dəyən zərbəni aradan qaldırmak üçün hazır konsepsiya

Z.Məmmədli soydaşlarımın hansı namizədə səs verə biləcəkləri ehtimallarına da toxundu: "Gürcüstanda elektoral baza çox ciddi şəkilde dəyişib. Sovet dönməndə qalma ənənə bizim soydaşların boynuna ölücmüşdü, yəni gələni tərifləmək, gedəni söymək. Amma indi vəziyyət bir qədər dəyişib. Gürcüstanda siyasi gənclik yetişib, ideologiyani mənimşəyən tebeqə formalaşıb. Burada da Saakaşvili islahatlarının böyük rol var. Əvvəlki vaxtlardan köklü şəkildə fərqlənən mənzərə var. Bu baxımdan bizim soydaşların mütləq olaraq həkimiyətin namizədine səs verəcəyini və iqtidarı təsiri ilə hərəkət edəcəyini düşünürəm. Partiyalarda ciddi postlarda təmsil olunan insanlarım var ki, onların gənclərin arasında etimadlı kifayət qədər yüksəkdir. Bunun soydaşlarımızın seçimlərinə təsirsiz ötüşməyəcəyini düşünürəm".

P.S. Qəzet çapa gedərkən Gürcüstanda səsvermənin ilkin nəticələri məlum deyildi.

□ Cavanşir ABBASLI,  
"Yeni Müsavat"


"Azərbaycan belə mənəsiz reklamlarla dünya tibb elminin üzünü tüpürüb". Musavat.com xəbər verir ki, bu sözleri "Yeni Müsavat"ın canlı yayım verilişine qatılan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, eşşək südü, eşşək fermasının reklamı Azərbaycanda tibbin omadığını sübut edən məqamlardan birləşdir.

Müsahibimiz hesab edir ki, eşşək südünü tərifləyən insanlar elmi tədqiqat jurnallarında eşşək südünə nəyəse faydalı olduğunu sübut edən məqalələrlə çıxış etməlidilər: "Əgər onlar bunu etsələr, mən də o zaman onlardan üzr istəyərəm. Bunların hamisi populist, insanları aldadən bir jestdir. Təbii üsullarla müalicə ilə akademik müalicə hər zaman bir-birini inkar edir. Elm həddən artıq irəliyiib. O adamlar belə üsulların ardınca gedir ki, onların ya yeni tibdən xəbərləri yoxdur, ya da yerli tibbə inamları yoxdur. Ölkədə qanun qəbul etməyə gücümüz olsa, qərar qəbul edərdim ki, məmurların xaricdə müalicəsinin qarşısı alınsın. Bununla da yerli tibbə olan inamsızlıq aradan qaldırı".

E.Hüseynov bildirib ki, xərici ölkələrdə eşşək südünün faydalı olması ilə bağlı deyilənlər həqiqəti eks etdirmir. Müsahibimiz bu fikirlərini fərqli argumentlərlə əsaslandırmışdır: "Hansı Avropa ölkəsi istəyər ki, təqaüdçüləri çox yaşasın? Kim kimin beynini necə yuyur, özü bilər. Elmi ədəbiy-

## "Süd bəhanədir, eşşək ətini realizə edib ortaya çıxaraçaqlar"

**Eyyub Hüseynov:** "Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə də, şəxsən özüm əhalini boykota çağırıracam"



yata nə mane olur ki, eşşək südünə faydalı olması ilə bağlı araşdırmaçıları ortaya qoysun? Bəyər nədir? Eşşək ferması açan tədqiqat jurnalını qoysun ortaya".

Müsahibimiz, eyni zamanda, daha bir bəyanatla çıxış edib. Deyib ki, eğer Qida Təhlükəsizliyi Agentliyi eşşək fer-

masına sertifikat versə də, şəxsən özü əhalini boykota çağıracaq: "İslam Əməkdaşlıq Teşkilatının üzvü olan Azərbaycan eşşəyin haram buyurulduğu ölkədir. Belə bir şəraitdə onun südünə satılması doğru deyil. Süd bəhanədir. Eşşək ətinə realizə edib ortaya çıxaraçaqlar. Bir azdan onun

atindən kolbasalar satılacaq. Nəcə ki, alabaş kolbasası çıxacaq. Eşşək gündə 150 qram süd verən heyvandırsa, hansı rentabilitlikdən söhbət gedir? Eşşək çox az xərc tələb edən heyvandır. Bu da sübut edir ki, eşşək fermasının açılması ideyası eşşək ətinin bazara çıxarılması üçün bir mərhələdir. Azərbaycanda donuz ferması açmaq nə qədər doğru deyilsə, eşşək ferması da o qədər doğru deyil".

AİB sədri hesab edir ki, eşşək fermasının fəaliyyətinə icazə veriləcək. Onun fikrincə, ölkədə azad, liberal bazar var. "Sabah istehlakçının it etmə tələbatı olsa, onu da satacaqlar" deyən müsahibimiz görə, xəstə insanların eşşək südü almışı heç də onun faydalılığını sübut etmir: "Xəstə insanlar bu süddən istifadə edir. Hər seydən ümidiñi üzən insanın ondan istifadəsi mümkünür. Amma bu, göstərici deyil".

□ Sevinc,  
"Yeni Müsavat"



**Siqaret qədər ziyan verən qazlı içkilər - "Uşaqlara içirməyin!..."**

**Pediatr:** "Belə içkilər nəinki uşaqlara, böyükərə də zərərlidir"

Fransada uşaqlarla ancaq şirniyyat yedirib, "Coca cola" içirən atə həbs edilib. İçki aludəcisi olan, biri 3, digəri 4 yaşı oğlanlarına tek baxan ataya cinayət işi açılıb. O, 3 ay müddətində həbs edilib. Məhkəmədə dövlət ittihəmçisi bildirib ki, atə uşaqlara keks və kola verərək onların dişlərinin vaxtından əvvəl tökülməsinə səbəb olub.



Son illər fast food və qazlı içkilərin uşaqlara verilməsi geniş vüsat alıb. Qazlı içkiləri böyükərin qəbul etməsi tövsiyə olunmadığı halda, uşaqlara verilməsi gələcəkdə bir çox fəsadlar yaradacaq. Bəs qazlı və kola kimi içkiləri uşaqların orqanızında hansı fəsadları törədir? Onlar hansı xəsteliklərin yaranmasına səbəb olur?

Musavat.com mövzu ilə bağlı pediatr İlhamə Allahverdiyeva ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı danışan hekim bildirib ki, qazlı içkilər nəinki uşaqlara, böyükərə də zərərlidir: "Uşaqları pis vərdişlərden qorumaq əsasən valideynlərin borcudur. Uşaqların ziyanlı qidalardan uzaq olmasına istəyirsinizse, özünüz də həmin qida və içkilərdən uzaq durmalısınız. Çünkü uşaqlar tez-tez valideynlərinin davranışlarını təqpid edir və onların pis vərdişlərindən təsirlenirler. Qazlı içkilər orqanızın üçün çox zərərlidir. Onların tərkibində fosfat dərinin erkən yaşılanmasına səbəb olur. İnfarkt riskini artırır, bəyinin fəaliyyətinə mane olur, xərçəng xəstəliyi, diabet yaradır, mədə divanızı zədələyir. Qazlı içkilər siqaret qədər orqanızmə zərər verir. Bu qədər xəstəliyi yaranan içkinin uşaqlara necə təsir etdiyini bərə də özünüz düşünün."

Qazlı içkilərə rəng qatıldıqda isə xəstəlik riski daha da artır. Göyürek, kola içkisini. Tərkibində su, limon turşusu, kofein, karamel, qarğıdalı şerbeti, vanil və limon şirəsi var. Kola yüksək kalorili bir içkidir. Gün ərzində bir stekan kola içən uşaq gün ərzində aqılı hiss etmir. Yemək yeməyen uşaq sürətlə ariqlayır, immuniteti aşağı düşür və xəstələnir. Bundan eləvə tərkibində fosfor turşusu var ki, kalsiumun erimesinə səbəb olur. Bu uşaqlar maqnezium, B, C və A vitamini çatışmazlığından əziziyət çekirərlər. Kofeinin asılılığı yaratdıqın bilirik. Davamlı kofein qəbul edən şəxsin üreyində ciddi problemlər yaranır. Bir sözə, uşaqları qazlı içkilərdən uzaq tutmaq vacibdir.

□ Kənül,  
"Yeni Müsavat"



**Azərbaycanlı gənc Türkiyədə özünü 42-ci mərtəbədən atdı**

Türkiyənin Konya şəhərində tükürpədici hadisə baş verib. Olay Feritpaşa Mehəlləsi Kule Caddesi adlanan məkanda yerləşən 42 mərtəbəli plazada yaşayıb. Plazanın en üst mərtəbəsinə qalxan 23 yaşlı gənc özünü oradan aşağı atıb. Xoşbəxtlikdən ticaret mərkəzinin yemək bölümündə düşən oğlan ölməyib. O, tavandan asılı vəziyyətdə qalıb.

Musavat.com Publikaya-istinadən xəbər verir ki, hadisə yeri-nə gələn ilk tacili tibbi yardım və polis işçiləri gənc xilas edə biliblər. Azərbaycanlı olduğu məlum olan 23 yaşlı T.A-nın ağır yaralı olduğu bildirilir. Olayla bağlı cinayət işi açılıb.

## Yeni model üzrə ilk sınav imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi yeni təhsil programları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun RESPUBLİKAM 10 şəhər və rayonunda sınav imtahanları keçirib. Mərkəzən də bildirilib ki, imtahanların idarə olunması üçün DİM-də operativ qərargah fealiyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlamış və imtahan prosesinin gedisində nəzarət olunub.

İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirməli üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Qeyd edək ki, imtahanda şagirdlər hər fənn üzrə 30 test tapşırığı təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanmış tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablaşma, seçim, xronologiya, uyğunluğu müəyyənətme tipli tapşırıqlardır.

Oktjabrın 29-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin emalı aparılacaq.

Yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.



Konfransda çıxış edən Qarqala valisi Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyib və Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini vurğulayıb.

Konfransda çıxış edən Qarqala valisi Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyib etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib və AXC-ni quran babalarımızın, şəhidlərimizin, Ənvar Paşa, Nuru Paşa başda olmaqla, Türk Qarqaz İslam Ordusunun bütün qəhrəmanlarının ruhu qarşısında baş əyəyini bildirib.

1918-ci ilde Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönməndən, erməni-bolşevik dəstələrinin Azərbaycanda töötədiyi qırğınlardan, Qarqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsin-

dən, Qarqaz İslam Ordusunun içinde Qarqaladan da olan bəbabalarından danışan millət vəkili onları türk dünyasının bugünkü və gelecek nəsilləri üçün ən gözəl örnekler adlandırıb.

Deputat çıxışında Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acilərə xüsusi həssaslıq göstərməyə də çağırıb və "bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önemli olduğunu daha çox anlatmalıdır" deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımlayıq, ortaqtariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizdən daha yaxşı bilməsinə çalışılsın" deyib.

Q.Paşayeva tədbir çərçivəsində gənclərin suallarını da cavablandırıb, KİV-lərə geniş müsahibə verib.

Bir çoxumuz gün ərzində nə qədər idman etməli olduğunu bilmirik. Amma hamımız gündə 10 min addım atmaq fikrini çox sevirik. Bir çoxumuz ağıllı telefonlar, saatlar və sətəsile gündəlik addım saylarını təqib edirik. Hətta bəzən evin içində bir otaqdan digərinə keçməklə addımlarımızın sayını artırır, o sehrlə rəqəmi yaxalaşağa çalışırıq.

#### Niyə 9 min yox, 10 min addım?

"Yeni Müsavat" "gündə 10 min addım" nəzəriyyəsinin detalları barədə məlumat verir. Öncə ondan başlayaq ki, insanları daha çox hərəkət etməyə təşviq edən bir şeyin pis düşüncə olduğunu demek mümkün deyil. Ancaq gündə 10 min addım fikrinin bir az bəsiti doğru gedən və ya elmilikdən daha çox ticari bir fikir olduğunu düşünənlər var.

Əslində gündə 10 min addım fikri 1960-ci illərdə Yaponiyada ortaya çıxıb. O illərdə Yaponiyada "manpoker" adlı bir addım sayan cihaz istehsalçısı vardı. Manpoker digər dillərə "10 min addım metr" olaraq çevrildi. Burada 10 min sayı idman üçün qızıl rəqəm anlamında yox, tamamən Yaponiya mədəniyyətində yüksək bir rəqəm olduğu üçün seçilüb.

Yaxşı, bəs elmi araşdırma-lar gündə 10 min addım məsə-ləsi ilə bağlı hansı nəticəyə gəlib?

Arizona Universiteti tərəfindən aparılan bir araşdırma-yaya görə, gündə 10 min hədəfi media sayesində böyük bir sü-rətə dünyada qəbul edilir. An-caq araşdırma-qeyd edilir ki, bu hədəf uşaqlar üçün çox aşağı qalacaq. Araşdırmaçılara sağlam olan böyüklerin günlük addım hədəflərini belə sıralayırlar:

5.000 addımdan az - hərə-kətsiz həyat terzi

5.000 - 7.500 addım - aş-ağı səviyyəli aktiv yaşam (id-man və ya gimnastika xaricindəki günlük fealiyyət)

7.500 - 10.000 addım - aktif yaşam (öz istəyi ilə edilən fealiyyət)

12.500 addımdan artıq - çox aktiv həyat terzi

#### Sıradan addım olmaz, sürətli olması vacibdir

Ancaq burada həssas bir məqam var. Hərəkətsiz həyat tərzindən, aktiv həyat tərzinə keçə bilmək üçün 2500 addım daha atmış olmanız lazımdır və bu 2500 addımı sürətli olaraq, en azı, dəqiqədə 100 addım atacaq şəkildə yeriməlisiniz. Bundan başqa, en azı 10 dəqiqə ərzində bu tempi saxlamalısınız. Əgər bu şərtləri təmin etmirsizsə, 10 min addım atmış olsanız belə, ümumi saqlamlıq üçün lazımlıq olan gimnastikanı etmiş sayılırsız. Bundan başqa, sürelti gəzinti, xəzif qaçış və ya normal qaçış edərək, en azı 10 dəqiqə boyunca ürəyinizi sürətini artırmağa çalışın. Bu, bəs edəcək.



# Kim ki gündə 10 min addım atması,

## Sağlam olmaq üçün verilən klassik tövsiyə ilə bağlı yeni detallar, araştırma nəticələri

lərə fəllaşdırır və düz yerdə gəzməkle müqayisədə daha çox kalori yandırmağınızı səbəb olur. Bundan başqa, nər-dəvanları addım-addım enmək və ya qalxməq əvvəzine qaća-raq enib çıxmazsa sağlamlılığı-nız üçün çox daha dəyərli sayılır. Beləcə, gündə 10 min addım atmadan da gündəlik aktiv gimnastikanızı etmiş olursunuz.

İndi gələk işin marketinq hissəsinə.

Əcəba addım sayan alətlər-ne nə qədər güvənə bilərik? Bu suala hələ də dəqiq cavab verilməyib. 2016-ci ilde "Medicine and Science in Sports and Exercise" jurnalında dərc edilən bir araşdırma-qaya yazılmışdı ki, ikisi bileyə, ikisi de be-lə taxilan dörd ədəd addımsayan alət araşdırılub və araşdırmanın nəticəsində alətlərin əsasən addımları doğru saydı-ğı, ancaq yandırılan kalori mə-sələsində çox "səxavətli" olduğunu üzə çıxıb. "International Journal of Exercise Science"da 2017-ci ilin yanvar ayında nəticələri yayımlanan bir başqa araşdırma da isə belə taxilan addımsayarların qola taxilan addımsayarlarla müqayisədə daha dəqiq nəticələr verdiyi üzə çıxıb. Amma bu mehsulların qiyməti artıraq onların də-qılık dərəcəsi də azalır. Yəni, əlinizdəki addımsayıarı təqib edə bilərsiz, amma ona hə-zaman etibar etməyin.

#### Addımlarla kifayətlənmək olmaz

Əslində gündə 10 min addım atmaq, sağlam bir həyat tərzini mənimsemək üçün yaxşı bir gündəlik sayılır. Anma-sizin hədəfiniz çəki itirmək,

performansınızı artırmaq və ya sağlam həyat tərzinə qovuş-maqdır, o zaman addım atmaqdan daha artığını etməlisiniz.

Addımsayan alətlərlə addımlarınızın sayını təqib etmək aktiv bir həyat tərzi üçün motivi-ve edici ola bilər. Halbuki sağlam və fit olmaq üçün addımlarınızı saymağınızə ehtiyac yoxdur. Yenə də rəqəmləri təqib etməyi sevirsinzə, favorit

addımsayarınızı alın və hər-kətə başlayın. Əsas odur ki, bunun bir ölçmə aləti olduğunu bilin və ekranda gördüyü-nüz rəqəmlərin hər zaman də-qiq olmadığını bilin. Addımsa-yarlara nifret edirsinzə, bu da problem deyil. O zaman siz de mümkün olduğu qədər hə-rəkət etməye və gündə ən azından 30 dəqiqə boyunca ürəyinizin sürətini artırmağa çalışın. Bu, bəs edəcək.

#### 8 kilometr və 1 saat 40 dəqiqə = 200-400 kalorii

10.000 addım 8 km-ə ya-xın bir məsafəyə bərabərdir. Gəzinti tempinizə görə dəyiş-məsini nəzərə almasaq, bu müddət 1 saat 40 dəqiqəyə bərabərdir (dəqiqədə 100 addım atırsınızsa). Gəzintinizin forması və uzunluğu məqsədiniz ilə birbaşa əlaqəlidir. Formanızı qorumaqdən əlavə arıqlamaq da istəyirsiniz, daha çox və sürelti templa-gəzməlisiniz. 10.000 addım nə qədər kalori yandırır? Məsa-fəyə, çəkinizə və yolu formasi-na görə yandırığınız kalori el-bəttə dəyişməkdədir. Ancaq ortalama olaraq 1 saat gəzmək təxminən 200-400 kalori yandırmaqdır. Hər gün 10.000 addım gəzmək həftədə

yarım kiloya yaxın yağ yandırmağınız kömək edəcək.

İngiltərədə satışa çıxan "Walking Diet" ("Yerime pəhri-z") adlı kitabın yazılışı Joanna Hall, yeriməklə dəha gözəl bə-dənə sahib olmanın yollarını izah edir.

Yerimək, təkcə arıqlama-yaya kömək etmir, eyni zamanda, diabet, sümük əriməsi və döş xərçəngi kimi xəstəlikləre tutulma risklərini də azaldır.

Yerimə programına başla-madan əvvəl bir idman mağ-a-zasına gedərək addımsayar (pedometr) alın. Beləcə gündə neçə addım atığınızı saya-bılsınız.

Gün 1-3: Hər gün atığınız addım sayını bir kənara yaxın və 3-5 günün sonunda bunları yığıb üçə bölün. Bu, sizin gündəlik ortalama yeriyiniz olacaq.

Gün 4-5: Ortalama addım ədədinizə 1000 addım əlavə edərək yerin. Tempiniz bir az aşağı salın. Əger özünüyü yorğun hiss edirsinzə yeriyi-əsənəndən bir saat əvvəl bir fincan qəhvə içmək yaxşı olar.

Gün 19: 7-ci günü təkrar edin. Eyni məsafəni dəha qısa müddətə və çətinlik çəkmə-dən getməlisiniz..

Gün 20: Ortalamanızdan 1500 addım çox ataraq proq-ramı tamamlayın.

Kardioloq Günel Kərimova da hesab edir ki, gündə 10 000 addım atmaq və ya gəzmək, başda ürək sağlamlığını qoru-maqla bütün bədənə müsbət təsir göstərir. İlk növbədə in-sanda çəki azalmasına səbəb olur. Kilo vermənin əsas me-xanizmi kalori yandırmaqdır. Dieta ilə berabər azalan kalori-lərin üstüne 10 000 addım gəzmək, günlük 500 kalorinin yanması deməkdir. Gündəlik 10 000 addım atmanın ən böyük faydalardan biri de xo-lesterin mübadiləsini tənzim-ləyərək yağıların əriməsidir.

Gün 12: Bu günü istirahət etməye ayıra bilərsiniz. Bədənə sadəcə addim ataraq aşağı salmaq olar. Damarları qoru-yan HDL-i (yaxşı xolesterin) yüksəltmənin də ən vacib yolu gündə 10 000 addım gəzməkdir: "Gündə 10 000 addım atmaq orqanızın müqavimətini artırır. Enerji səviyyəsi artıdına görə yorğunluq hissi azalır, bədəndə olan səbəbsiz ağrılar itir.

Gündə 10 000 addım atmaq beyin sağlamlığını gücləndirir, diqqət və konsentrasiya qabiliyyətini artırır. Gündəlik müntəzəm gəzen insanlarda insult riskində azalma müşahidə edilmişdir. Həmçinin gündə 10 000 addım atmaq yuxunu da normallaşdırır, belə ki, yuxunun keyfiyyətini və da-ha dərin yuxuya getməyi tənzimləyir. Keyfiyyətli yuxu isə bədənin ən vacib detoks mənbəyidir.

Gündə 10 000 addım atmaq qan təzyiqinə müsbət tə-

sir göstərir. Əger insan bunu daimi olaraq davam etdirse, 2-ci aydan etibarən təzyiqdə 10 mmHg-ye qədər düşmələr qeyd olunur. Düzenli yürüyüşlər zamanı damar sərtliyi azalaqla, xolesterin dəyərlərində, şəker və təzyiqdə düşmələr müşahidə olunur. Bu da dün-yada 1-ci yerde ölüm səbəbi olan ürək krizi riskinin 20% azalmasına səbəb olur.

Hərəkətsizlik və tənbəlliyyin mühüm nəticələrindən biri ürəkdöyünmə şikayətidir. Gəzməyən insanlarda bir ne-

çə addım atarkən nəbz 150-ye çatır. Lakin gündə 10 000 addı-

dim isə ürək nebzini azaldır, ritm pozğunluqlarının karşısını alır. Gündə 10 000 addım atmaq insulin müqavimətine müsbət təsir göstərək, diabet riskini azaldır. Diabet xəstələri isə hər gün addımla-yaraq dərman və insulin ehti-yacını azalda bilərlər.

Gündəlik gezintilər ayaq əzələ və damarlarını gücləndirir. Ayaqlarda qan dövrənini sürətləndirərək, varikoz və tromb əmələ gəlməsinin qarşı-sını alır.

Avropa Kardiologiya Cə-miyəti həftəlik 150 dəqiqə gəzintiyi tövsiyə edir ki, bu da günlük 7500 addıma bərabərdir. Lakin bu vaxt həftəlik 300 dəqiqəyə qalxdıqda, günlük 10 000 addım edir və orqanizmə dəha çox fayda verir. Addımların sayını bilmək üçün pedometr deyilən cihazdan ya xüsusi addım və nəbz sayını göstərən saatlar və mobil telefon əlavələrindən istifadə etmək olar.

□ Sevinc TELMANQIZI,  
"Yeni Müsavat"



# ÜSAVAT

## Son səhifə

N 229 (7118) 29 oktyabr 2018



### Uşağını dietaya məcbur edənlər cəzalandırılacaq

İtaliya hakimiyəti müzakirə olummaq üçün yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsinə görə, uşaqlarına "vegetarian dietası" tətbiq edən valideynlər 4 ilə qədər həbs cəzasına məhkum oluna bilər. Lenta.ru "The Independent"ə istinadən xəber verir ki, qanuna düzəlişi "İrali, İtaliya" partiyasının üzvü Elvira Savino təklif edib. O, öz bəyanatında bildirib ki, sözügedən menyu uşaqlar üçün natamam sayılır və sağlamlıqları üçün ciddi təhlükədir. "Vegetarian dietası" əsasən uşaqların fast-food yemekləri ilə qidalandıran valideynlərin seçimi sayılır. Halbuki bu cür qidalanma uşaqları lazımi qədər vitamin, zülalla təmin etmir, onların inkişafı və boyunun uzanmasını təmin etmir. Savio eyni zamanda hesab edir ki, sözügedən rasion uşaqlarda nevroloji problemlər, anemiya və digər xəstəliklər yarada bilir. Xəturladaq ki, İtaliyada məhz bu dieta ucbatından valideynlik hüququndan məhrum olan xeyli sayıda valideyn olub.

### Cox düşünmək yaddaşı zəiflədir

İngiltərədə aparılan bir araşdırmağa görə, çox düşünən insanların yaddaşı zəif olur. Bu adamlar digərləri ilə müqayisədə daha tez depressiyaya düşürərlər. Aparılan təcrübələr zamanı elm adamları insanların hansısa bir mövzuda qərar verəkən ne qədər düşündüyü ilə bağlı beyninin hansı hissəsinin daha çox fəal olduğunu araşdırırlar. Verdikləri qərarlardan əmin olan və üzərində tekrar-tekrar düşünməyən adamların beynlərinin düşüncə ilə bağlı hissəsi sayılan on hissədə daha çox hüceyrələr var. Qərarları və həyat haqqında dəqiq düşüne bilməyən insanların beynlərinin on hissələrində hüceyrələrin sayı isə digərləri ilə müqayisədə xeyli azdır.

## Pişik manekenlərə gözəmək öyrətdi

İstanbulda pişik "Esmod International Fashion Show" moda nümayişi zamanı manekenlərlə birgə podiuma çıxıb. Bu barədə "Indianexpress" xəbər verib. Hadisəni görənlərdən biri bunu videoya çekərək, YouTube-da paylaşıb. Kadrlardan görünür ki, pişik önce manekenlərin ortasında dayanıb baxır, sonra pəncələrini yalayır, ardınca isə pişik yeri ilə yeriyib, manekenləri soka salır. Bu görüntüləri izləyənlər xeyli güllərlər. Və onu heç kim qovmağa cəhd göstərmir.

Daha once xəbər verilmişdi ki, İngiltərənin Nyukasl şəhər sakini öz sahibə-



ni xərçəng xəstəliyindən yəsində xəstəliyi erkən mərxişə edib. Qadın pişiyinin ona qəribə münasibəti sa-

## Sevgililər arasında yaş fərqi böyük olanda...



səbəblərdir.

Hətta evlilik belə kişiləri bu qorxudan xilas edə bilər. Mütəxəssislər görə, tərəflər arasında yaş fərqi ən çox 10 il olmalıdır, yəni kişi qadından maksimum bu qədər böyük ola bilər. Daha çox yaş fərqi inə daha böyük problemləri olur. Aralarında 15-20 yaş fərqi olan cütlükler ayrı mədəni etiketləri və ictimai tələbləri olan dövrlərdə doğulur və böyüyürler. Tərbiya formaları fəqli olan insanların işə bütünlükde dünya-görüşləri, həyat tərzleri fəqli olur. Məsələn, 60 yaşılı kişi artıq ömrün sonlarını düşünerkən, 45 yaşı xanımı özünü həyatın baharında hiss edir. Digər bir mənfi cəhət isə yaşa çox böyük olanın fiziki olaraq ağırlaşmasıdır. 50 yaşılı kişi evdə sakit və rahat saatlar keçirmək istəyərkən, 35 yaşı xanımı evdən kənar əyləncələrə meyil edə və xoşbəxtliyi kənarda axtara bilir.

**S**evginin yaşıının olmadığı və sevgidə yaş fərqiin əhəmiyyət dəşimadığı fikrinə inananlar Virciniya Universitetinin araşdırmaçıları tərəfindən haqsız çıxarılb. Belə ki, mütəxəssislər əsində, sevgidə yaş fərqiin böyük əhəmiyyət dəsidini iddia edirlər.

"The Daily Beast" xəbər verir ki, yaşları uyğun olma-yan cütlüklərə dəqiqətə alınması lazım olan bir sıra məsləhətlər verilib. Mütəxəssislərin fikrincə, sevginin yaşı olmasa da, sevmək hər yaşda mümkün olsa da, tərəflər arasında yaş fərqi münasibətlərin ömrüne birbaşa təsir edən faktordur. Qadınlar yaşa öz- lərindən daha gənc sevgili-ləri tərəfindən tərk edilmək qorxusu ilə yaşlıqların-dan bu tip münasibətlərdə gərginliklər və ayrıılıqlar çox olur. Bu, həməyəd və yaş fərqi 1-2 il olan cütlükər üçün də keçərlidir. Yaşca çox kiçik olan qadın tərəfin-dən bəyənilməmək və aldadılmaq qorxusu isə kişiləri ən çox narahat edən



**QOÇ -** Qarşınızda duran öhdəliklərin çoxluğu siz üzəməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, (29 oktyabr) **Səbuhi Rəhimli**

**BÜĞÜ** - İşgüzar sövdələşmələrdə iştirak etmək və geləcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.

**ƏKİZLƏR** - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayaçaqsınız. İqlimin təhərindən asılı olma-yaraq günün ikinci yarısında qonaq getmək elverişlidir. Mistikaya qapılmayıñ.

**XƏRÇƏNG** - Olduqca riskli gündür. Çıxdığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Götü qübbəsi haqqınızdə nikbin əhval-ruhiyyədədir. Unutmayın ki, səhər saat 05:27-dən Ay bürcünzdə qərar tutub.

**ŞİR** - Ümumi məziyyətlərinə görə xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoysunuz. Qarşılıqlı münasibətlərde ürəyinizə olan hadisələr mümkündür.

**QIZ** - Bu təqvimdə aktivliyinizi birə-bəş qat artırımlısınız. Ona görə də şəxsi məqsədləriniz namən müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.

**TƏRƏZİ** - O qədər də uğurlu gün deyil. Məneeləriniz çox olacaq. Danışqlarda təşəbbüskarlığı əldə saxlayın ki, qalib olasınız. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.

**ƏQRƏB** - Üzüçü maliyyə problemlərinə görə darıxmayıñ. Ulduzlar yaxın vaxtlarda si-zini varlandıracaq. Bu günse evlə bağlı manələrin həlline çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.

**OXATAN** - Şəxsi münasibətlərdə meyda-na çıxan mübahisəli situasiyalar nahardan sonra qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün ziyyarətgahlara getmək düşərlidir.

**ÖGLAQ** - Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Dəyişkən havada çox durmaya, uzaq yola çıxmaga işə lüzüm yoxdur. Özünüzü gərginliye salmayın, qazanma imkanı var.

**SUTÖKƏN** - Aile üzvlərinizlə müəyyən an-laşılaklıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan əl çəkin ki, ni-cət tapasınız.

**BALIQLAR** - Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayaçaq. Ümumiyyətlə, bu tarix-də yalnız başqalarının məsləhətli hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.

**Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!**

### Yaddaşını itirən qocalar üçün dayanacaq

**A**lmaniyanın Duysburg şəhərində yaşlılar üçün avtobus dayanacaqı quraşdırılıb. Buna səbəb qocaların yaddaş pozğunluğundan əziziyət çökəməsi və gedəcəkləri məkəm unutmalarıdır. Belə ki, onlar çox vaxt gedəcəkləri yeri yad dan çıxardıqları üçün dayanacaqda qalırlar, avtobusu gözləmirlər.



Qocalar evinin tibb bacıları deyir ki, "mənə tacili olaraq məğazaya getmek lazımdır" deyən yaşlıları sayı çoxdur. Bu cür xahişlər daha çox əqli problemləri olan yaşlılara aiddir. Həkimlər deyir ki, onlar köhnə həyatlarına qayida bilmeyəcəkləri üçün narahatlıq keçirirler. Yerli naqliyyat kampaniyası yaşı adamaların avtobus gözləyə biləcəkləri yalançı dayanacaq düzəltirib. "Bir qayda olaraq, iki dəqiqə keçəndən sonra onlar hara gedəcəklərini unudurlar və bu zaman biz onlara yardım edirik".

**Səhifəni hazırladı: SELCAN**

**Təsisçi:** Rauf ARIFOĞLU  
**Baş redaktorun birinci müavini:**  
**Azər AYXAN**

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
 "Son dəqiqə" MMC-nin mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmış.  
 Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

**e-mail adres:** yenimusavat@mail.ru

**Ünvan:** Bakı şəhəri,  
 R.Rüstəmov küçəsi  
 2528-cı mahallə ev 44/d  
**Tel:** 520 01 23 (24, 25, 26, 27, 28)

**Redaktor:**  
**Zahid SƏFƏROĞLU**  
**Lisenziya N: B 114**  
**SAYI:** 5.100